



www.musavat.com

MUSAVAT

Müqəddəs
Qurban
bayramınız
mübarək!

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 24-27 sentyabr 2015-ci il Cümə axşamı № 212 (6240) Qiyməti 40 qəpik

Gündəm

9 Rəsmi Bakı üçün təhdid: dünya seçkinin nəticəsini tanıyacaqmı?



İqbal Ağazadə:
"Seçkilərin nəticələrini tanınamamaq anlayışı yoxdur"; Gülağa Aslanlı:
"Bütün bunlar Azərbaycana yaxşı bir şey vəd etmir"

yazısı səh.5-də

Qeydə alınan namizədlərin sayı 111-ə çatdı

yazısı səh.4-də

Narazılar AXCP qurultayını poza bilər

yazısı səh.6-da

Ərdoğan Moskva məscidinin açılışında iştirak etdi

yazısı səh.7-də

Gülər Əhmədova:

"Bilsəm ki, 1 saat sonra məni asmağa aparacaqlar, deyərəm ..."

yazısı səh.10-da

Bakıda yeni idman klubu fəaliyyətə başladı - "Avey"

yazısı səh.11-də

AMİP də seçkidən çəkilmək istəyir

yazısı səh.6-da

Musavatın Ağstafadakı namizədinə görünməmiş təzyiqlər...

yazısı səh.12-də

Sahib Kərimli Razi Nurullayevi "kölgədə" qoyur?

yazısı səh.6-da

"Qaya" firmasının müdir müavini itkin düşüb

yazısı səh.12-də

Bakıda ağır qəza: 17 yaşlı oğlan öldü

yazısı səh.14-də

Azərbaycan banklarının "like" yarışı

yazısı səh.14-də

Şair Məmməd Aslan dəfn olundu

yazısı səh.2-də

Rəsmi Bakı və Qərb arasında münasibətlər daha da gərginləşəcək

AVROPA İLƏ SAVAŞIN TƏLAŞI - İQTİDAR KOMANDASI TƏDİRGİN

Amerika və Avropa Azərbaycan iqtidarına qarşı Rusiyadan gələn qədər təhdid hazırlayır; məmurları "can evindən" - sanksiyalarla vura bilərlər; bütün plan 2018-ə hesablanıb; ölkə qarışa bilər...



yazısı səh.4-də

Kremlin Bakıya qarşı "ödəli siyasəti" - iddia

Putinin 80 yaşlı baş nazir Artur Rəsizadəni qoyub, onun 70 yaşlı müavin-rəqibi Eyyub Yaqubovu təftişləməsinin pərdəarxası; Rusiya Azərbaycanda gələcək baş nazirin kim olacağını nişan verir?..

yazısı səh.7-də



Rəşad Məmmədov

Xətəinin icra başçısı haqda sensasion məlumat

yazısı səh.3-də



Pənah Hüseyn:
"AŞ PA-nın müşahidə missiyasından heç bir müsbət gözləntim yoxdur"

yazısı səh.8-də



Taleh Bağırzadə:
"Yenə həbs olunacağımı gözləyirəm, bundan sığortalanmamışam"

yazısı səh.12-də

24 sentyabr 2015

Akif Nağıdan seçki xəbərdarlığı: "Bizi qarşısında görəcək"



Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağıdov seçki qərargahının toplantısı keçirilib. Parlament seçkilərinin ilkin mərhələsi- imzatoqlama kampaniyası ilə bağlı fikirlər səsləndirilib. Qərargahın üzvləri imzaların toplanıb yekunlaşdırılması ilə bağlı məlumat veriblər. Akif Nağıdov namizədliyinin qeydə alınması üçün 500-ə yaxın imza toplanıb və 9 saylı Binəqədi seçki dairəsinə təqdim olunub. Akif Nağı imzatoqlama prosesini yekunları ilə bağlı bildirib:

"İnsanlar namizədliyə əsasən xoş münasibət göstəriblər, həvəslə imzalarını verirlər. Ən böyük problem seçkilərin nəticələrinə inamsızlıqla bağlıdır. Çox adam seçkilərin nəticələrinin saxtalaşdırılacağı deyir. Hətta bizim dairədə hansısa müavinin, kiminsə qohumunun saxta yolla "seçiləcəyi" nə dair söhbətlər gəzir. Kim bu oyuna gedəcəksə, bizi qarşısında görəcək. Biz düzgün seçkinin tərəfdarıyıq. Bu şübhələri, inamsızlığı aradan qaldırmaq üçün hakimiyyət də, cəmiyyət də, hər bir vətəndaş da öz üzərinə düşən məsuliyyəti dərk etməli, çalışmalıdır".

Qeyd edək ki, YAP-ın 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədliyini irəli sürdüyü şəxs 1976-cı il təvəllüdü Kəmaləddin Qafarovdur. O, Milli Onkologiya Mərkəzinin direktor müavini vəzifəsində çalışır.

□ Vüqar MURAD

Rusiya: "Qərb İŞİD-ə qəsdən zərbələr endirmir"

İŞİD-ə qarşı yaradılmış koalisiya heç bir effekt vermir və daha çox nümayiş xarakteri daşıyır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib. Onun sözlərinə görə, koalisiya qüvvələri İŞİD döyüşçülərini harada yerləşdiklərini bildikləri halda həmin ərazilərə zərbələr endirmirlər.

"Artıq bununla bağlı bizim əlimizdə informasiyalar var. Bundan başqa, koalisiya qüvvələri artıq yox olmuş müxalifətə hələ də müxtəlif kanallarla silah göndərir".

Azərbaycanda 4-cü mobil operator yaradılır

"Delta Telecom" şirkəti (Azərbaycanın ilk provayderi) ölkədə mobil rabitə xidmətləri göstərməyi planlaşdırır. Şirkətdən «Trend» verilən məlumata görə, xidmətin göstərilməsi üçün "Delta Telecom"-un LTE (Long Term Evolution) standartına əsaslanan mövcud infrastrukturundan istifadə olunacaq.

İlkin mərhələdə şirkət 4-cü nəsillə şəbəkəsi bazasında məlumatların ötürülməsi xidmətinə işə salmağı planlaşdırır. GSM standartında səs xidmətinin göstərilməsinə ikinci mərhələ çərçivəsində baxılacaq. Buna görə Rabitə və Yüksək Texnologiyaların icazəsi lazımdır ki, şirkət bu icazəni almaq üçün gələcəkdə müraciət etmək niyyətindədir.

"Delta Telecom", həmçinin öz mobil şəbəkə infrastrukturunu işə salmaq niyyətindədir. Hazırda bunun üçün avadanlıqların tədarükçüsü qismində "Ericsson" və "Alcatel&Lucent" şirkətləri müəyyən edilib.

Artıq layihənin texniki məsələlərini həll etmək qalıb ki, bu da 2016-cı ilin birinci rübünə planlaşdırılır.

Şirkətdən deyilib ki, mobil rabitə xidməti "Telecom Invest" ("Delta Telecom"-un törəmə şirkəti) adı altında göstəriləcək.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!

Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq! Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33

"Elm" tədris mərkəzi MAGIC LANGUAGES

- Ali məktəblər xarici dillər
- kompyuter kursları
- Magistratura - dövlət qulluğu - məntiq
- 1.C. mühasibat - anbar - bank işi
- Məktəbə qədər həftədə 5 dəfə
- Sürücülük kursları (1 aya 100 AZN)

Ünvan: 1. «Neftçilər» metrosu 40 metr. R.Rüstəmov-44

Tel./Faks: (012) 421-10-46; 408-44-43;

Mob: (055) 660-60-95; (050)203-55-95

Ünvan: 2. «İnşaatçılar» metrosu 60 metr. «İran» klinikasının yanında

Tel./Faks: (012) 434-88-28; 408-44-74;

Məmməd Aslanla vida mərasimi keçirildi

Sentyabrın 23-də dünyasını dəyişən əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Məmməd Aslanla vida mərasimi keçirilib. Tədbir paytaxt Bakıdakı Əjdərbəy (Göy) məscidində baş tutub.

Mərasimdə əməkdar incəsənət xadimi, aşiq Ədalət Nəsimov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "525-ci qəzet"-in baş redaktoru Rəşad Məcid və digər tanınmış şəxslər, yazıçı və şairlər iştirak edib.

Aşiq Ədalət Nəsimov mərasimdə çıxış edərək şair dostu ilə bağlı xatirələrini danışdı, onun ölümündən təəssüfləndiyini bildirdi.

Daha sonra tədbir iştirakçıları mərhumun ruhuna dualar oxuyub, Allahdan rəhmət diləyiblər. Şairin cənəzi məsciddən qaldırılaraq dəfn olunmaq üçün Xirdalanda Kəlbəcər qaçqınlarının qəbiristanlığına aparılıb.

Qeyd edək ki, ötən gecə Zaqatalada qızının evində dünyasını dəyişən şair uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.

Xatırladaq ki, Məmməd Aslan 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunun Laçın kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim ki-



mi başlayıb. O, Kəlbəcər qəsbəsinə bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yeniyyət" qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzet-

lərində çalışıb, "Yazıçı" nəşriyyatında böyük redaktor olub. Azərbaycan Dövlət Teleshirkətinin "Ekran-Efir" qəzetinin baş redaktoru olub.

Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. 2000-ci ildə "Şöhrət" ordeni ilə

□ Xəlilə GƏRAY

"Subsidiyanın ikinci tranşı da son qəpiyinə kimi fermerlərə çatacaq"

"Subsidiyaların ümumi dəyəri 60 milyon manatdan bir qədər artıqdır. 30 milyon manatdan artıq hissənin maliyyələşdirilməsi artıq təmin olunub. Əhali arasında belə bir söhbət dolaşır ki, bu vəsaitin yarısı maliyyələşib, digər hissəsi isə verilməyəcək və ya gec veriləcək".

"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

"Burada heç bir belə problem yoxdur. Sadəcə monetar tələblərə uyğun olaraq valyuta bazarına birdən-birə 60 milyon manatlıq təsir göstərmək qərarına gəldik. Bunun üçün Maliyyə Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi razılığa gəldi ki, bu vəsait iki hissəyə bölünsün", - deyə H. Əsədov vurğulayıb.

Nazir əlavə edib ki, subsidiyaların maliyyələşdirilməsi üçün nəzərdə tutulan ikinci tranş "yaxın bir neçə gün ərzində hesaba köçürüləcək".

"Mən bəyan edərdim ki, o vəsait son qəpiyinə kimi fermerlərə çatdırılacaq", - deyə H. Əsədov bildirib.



Amerika pul vermədi, Azərbaycanın ikinci peyk sövdələşməsi batdı

ABŞ-ın "Orbital ATK" şirkəti Azərbaycanla peyk sövdələşməsinin baş tutmadığını elan edib. Virtualaz.org saytı xəbər verir ki, şirkətin biznesin inkişafı və beynəlxalq əlaqələr üzrə regional vitse-prezidenti Ted Makfarland ABŞ-ın Ex-İm bankının maliyyə dəstəyinin təmin edilməməsi ucbatından şirkətin üçüncü peyk sövdələşməsinə itirdiyini açıqlayıb.

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "AzerSpace-2" kosmik peykini 2017-ci ildə orbitə çıxarmağa hazırlanırdı.

ABŞ Konqresi Ex-İm bankına büdcə ayrılmasına veto qoyub. Konqres bildirir ki, bank öz missiyasından kənara çıxır və iri korporasiyalara kredit ayırmaqla onların biznes maraqlarının təminatçısına çevrilir.

Azərbaycanın milli peyk operatoru "Azercosmos" "Orbital ATK" şirkəti ilə ikinci peyk istehsalı və orbitə buraxılması üçün danışıqlar aparırdı. Şirkət bu sifariş Ex-İm bankının ayırdığı aşağı faizli kredit hesabına həyata keçirməli idi. Lakin Ex-İm bankının maliyyə dəstəyini kəsməsi nəticəsində sövdələşmə pozulub.

"Biz sadəcə olaraq Ex-İm bankın Azərbaycanın ikinci peykine kredit dəstəyinin kəsilməsi ucbatından bugünlərdə çox şey itirdik"- Makfarland Vaşinqtonda biznes konfransında deyib.

Vitse-prezident deyib ki, Ex-İm bankın kredit dəstəyinin kəsilməsindən sonra "Azercosmos" Kanadanın Ex-İm bankına müraciət edib.

"Biz qapının arxasında qaldıq. Azərbaycandan razılıq məktubu almışdıq, ancaq sonra bu razılışmanı itirdik"- deyə Makfarland bildirdi.

Biznesmen deyib ki, Ex-İm bank ABŞ-ın bütün peyk şirkətlərinin beynəlxalq müqavilələrinin 60 faizinə yaxınını dəstəkləyirdi. Habelə bank "Boeing" korporasiyasının sənətin təyyarələri satmasına kredit dəstəyi verib.

İbrahim Məmmədov

AzTV-dən çıxarıldı
İbrahim Məmməd oğlu Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

AzNews.az-a daxil olan məlumata görə, İ.Məmmədov "Region TV"-də Sosial-Analitik Məsələlər üzrə sədr müavini postuna təyin edilib.

Faktı "Region TV"-nin mətbuat xidmətinin rəhbəri İsmayıl Həsənov aznews.az-a təsdiqləyib. Bildirib ki, İ.Məmmədov peşəkar televiziyaçı olduğu üçün televiziya tərəfindən ona sözügedən vəzifə təklif edilib və İ.Məmmədov da təklifi qəbul edib.

"Əl-Qaidə" ilə əlaqədə şübhəli bilinən daha 4 nəfərin adı "qara siyahı"ya salındı

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının "Əl-Qaidə" Sanksiya Komitəsinin sentyabrın 21-də qəbul edilmiş qərarlarına uyğun olaraq sentyabrın 23-də ümumi siyahı yenilənib.

Xidmətdən "APA-Economics"ə verilən xəbərə görə, ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən bəzələndirilmiş sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası"na əsasən yenilənib.

Məlumata görə, 4 nəfərin adı siyahıya əlavə olunub. Həmin şəxslərin adı Abd al-aziz Aday Zimin Al-fadhil, Abd Al-latif bin Abdallah Salih Muhammad Al-kawari, Hamad Awad Dahi sarhan Alshammari, Sa'd bin Sa'd Muhammad Shariyan Alka'bidir.

Qeyd edək ki, ümumi siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet sahifəsində (<http://www.fiu.az/aze/umu-mi-siyahi/>) yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.

AZAL əl yükünün icazə verilən çəkisini artırdı

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) bütün reyslərində əl yükünün icazə verilən çəkisini artırıb.

AZAL-ın mətbuat xidmətindən «Trend»ə verilən məlumata görə, bundan sonra ekonom sinfin sərnişinləri çəkisi 8 kiloqrama, biznes sinfinin sərnişinləri isə çəkisi 15 kiloqrama qədər olan əl yükünü özləri ilə götürə bilərlər.

Əvvəl əl yükünün icazə verilən maksimum çəkisi 5 kiloqram idi.

"Azərbaycan Hava Yolları"nın reyslərində əl yükünün ölçüləri 55x35x20 santimetrdən çox olmamalıdır.



**Yazarımız
Tofiq
Yaqubluya
Azadlıq!**

Sabunçu qəsəbəsində Qəmbər Vəzirov küçəsi, ev 13 ünvanında yaşayan Füzuli Mirzəliyev İsa oğlu "Tornado" şirkətinin əməkdaşlarından şikayətcidir. Şikayətçi "Yeni Müsavat" qəzetinin redaksiyasına zəng vuraraq, aşağıdakıları söyləyib:

"Üç-dörd qonşu bu səhər küçəyə oturmaq istəyirdik. Əlimdə də telefonum var idi. Bir də gördük ki, 20-dən çox adam bizə yaxınlaşdı. Həmin şəxslər dörd ədəd "Niva" (VAZ 2121-red.) ilə gəlmişdilər. Bildirdilər ki, "Tornado" şirkətinin işçiləridir. İşçilərdən biri mənim telefonumu zorla əlimdən aldı ki, sən bizim şəklimizi çəkirsən. Mən də dedim ki, baxın telefonuma görün burada nə çəkmişəm ki? Onlar da telefonu alıb baxdılar. Sonra mənə dedilər ki, sən "qaşınırısan", səni döymək lazımdır. Sonra da mən başda olmaqla, qonşularımı da döyüb getdilər. Dedilər ki, get kimə şikayət edirsənsə et. Bizim sökülən və ya tikilən heç nəyimiz yoxdur. Sadəcə olaraq, telefonumu alıb baxıb, sonra da məni döydülər. Sonra Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə gətirildilər".

"Tornado" şirkətinin "qoçuları" yenə sakinləri döydülər

"Evimizin qarşısında sakit durarkən, şirkətin 20-dən çox işçisi bizə hücum çəkib döydü"



Onu da qeyd edək ki, "Tornado" adlanan şirkətin əməkdaşları bu ilin 21 sentyabr tarixində, Sabun-

çu qəsəbəsində çəkiliş apararkən, "Yeni Müsavat" qəzetinin jurnalistləri olan Məhəmməd Türkmən və İlkin Muradova da fiziki zor tətbiq etmişdilər. Əməkdaşlarımız jurnalist olduklarını və çəkiliş aparmağın onların vəzifə borcu olduğunu söyləsələr də, "Tornado"-nun mühafizəçiləri buna məhəl qoymayıb, nalayiq ifadələr işlədib, kameranı sındırmağa cəhd ediblər.

Əli RAİS

Xətəinin icra başçısı haqda sensasion məlumat

Qara maskalılardan Razim Məmmədova qarşı əməliyyat keçirdiyi deyilir

Hərəkətləri əndazəni aşan məmurlara qarşı zaman-zaman həyata keçirilən əməliyyatlardan biri də Xətəidə baş tutub. Məlumatlı mənbələrdən redaksiyaya daxil olan məlumata görə, Xətəinin icra başçısı Razim Məmmədov qara maskalılar tərəfindən cəzalandırılıb. Bu haqda redaksiyamızı bilgiləndirən mənbə cəzalandırılmanın konkret səbəbi haqda məlumat verməyə də, hadisənin baş verməsi ilə bağlı ısrar edir.



Mənbə dediklərinin təsdiqi kimi bir neçə gün əvvəl Xətəi rayonunda prezidentin iştirakı ilə açılış olan tədbirdə Razim Məmmədovun görünməməsinə əsas gətirib. Qeyd edib ki, Xətəi rayonundakı 264 nömrəli məktəb-liseyin binasının əsaslı surətdə yenidən qurulması münasibəti ilə açılış təörenində prezidenti Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov müşa-

viyyət edib. Adətən belə açılışlarda rayonun icra başçısı da iştirak edir. Amma sentyabrın 12-də 264 sayılı məktəb-liseyin açılışında Xətəi Rayon İcra Hakimiyyəti başçısının müavini olub. Mənbə iddia edir ki, icra başçısına xəbərdarlıq olunub, onunla profilaktik söhbət aparılıb və özünü yığışdırması tələb olunub.

Xatırladaq ki, qara maskalılardan məmurlarla bağlı

keçirdiyi əməliyyatlar haqda mətbuatda bir neçə dəfə yazılıb. Məsələn, 2013-cü ildə Zərdabın icra başçısı Lütvəli Babayev, ondan əvvəl isə Hacıbala Abutalıbov "maska-şou" ilə üzleşiblər. 2007-ci ildə belə məlumat yayılmışdı ki, H.Abutalıbov dövlət səviyyəsində ona tapşırılan bir işi yerinə yetirmədiyinə görə kabinetində qara maskalılar axtarış aparmışdı. Onun seyfindən bəzi mü-

hüm sənədlər və digər bağlamalar müsadirə olunaraq götürülmüşdü.

Zərdabın icra başçısının da belə bir aqibət yaşamasına səbəb kimi Lütvəli Babayevin adının müxtəlif hadisələrdə hallanması, son olaraq isə qardaşı oğlunun avtoxuliqanlıqına görə Mingəçevirin polis rəisi ilə qırğına çıxması göstərilirdi.

Qeyd olunurdu ki, L.Babayevin Zərdabda ondan şikayət edən qadını həbs etdirməsi, Mingəçevirdə işlədiyi dövrdə sahibkarın 65 min manatını mənimləməsi kimi faktlar icra başçısının vəziyyətini ağırlaşdırıb, nəticədə kabinetinə qara maskalılar soxulub. Ona kabinetində əmr edilib ki, hərəkətlərində ölçü-biçili olsun, barəsində yayılan xəbərlərə son qoyulsun və əhalini incitməsin. Əks halda, vəzifəsindən kənarlaşdırılması və hətta həbs edilməsi gündəmə gələcək.

O cümlədən bir neçə iri rəngli məmurun, bank işçilərinin, deputatların həbsi zamanı da dövlətin gücündən istifadə olunub. 2005-ci ildə iqtisadi inkişaf naziri Fərhad Əliyevə və səhiyyə naziri Əli İnanova qarşı da oxşar əməliyyatlar baş tutmuşdu.

Musavat.com Razim Məmmədovu dinləməyə, onun mövqeyini çap etməyə hazırdır.

Ə.HÜSEYNOV

Generalın adam bıçaqlayan oğlunun azad olunmasının pərdəarxası

Tamerlan Əsədullayevi dayısı Hacı Allahşükür Paşazadə azad etdirib

Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin törətdiyi cinayətin şok görüntüləri ortaya çıxıb. Saytların yayımladığı videogörüntülərdə Tamerlan Əsədullayevin bu ilin aprel ayında Yasamal rayonunda, Nəriman Nərimanovun heykəlinin yaxınlığındakı "Senator" restoranında ofisi-antla mübahisəsi öz əksini tapıb. Yada salmaq ki, qanlı olay aprelin 10-da baş vermişdi. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanmışdı. Olaydan sonra belə məlumatlar vardı ki, Şərif Əsədullayevin oğlu, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacısı oğlu olan Tamerlan Əsədullayev cəzadan kənar qalacaq.



Tamerlan Əsədullayev

Amma həmin vaxt general-mayor Şərif Əsədullayev oğlunu istintaqa təhvil vermiş, onun qanunda nəzərdə tutulan qaydada cəzalandırılmasına tərəfdar olduğunu bəyan etmişdi. "Hamı qanun qarşısında bərabərdir. Oğlumun günahı varsa, cəzasını çəkəcək, yoxdursa, azad olunacaq" - deyə hüquq müdafiəçisi Elçin Behbudovun sorğusuna general-mayor cavab vermişdi.

Belə bir açıqlamadan sonra T.Əsədullayevin yaxınlarda azad olunaçağı gözlənilən deyildi. Lakin əksi baş verdi və avqustun 15-də T.Əsədullayev sərbəst buraxıldı.

Redaksiyamıza daxil olan məlumata görə, Tamerlan Əsədullayev birbaşa dayısı Hacı Allahşükür Paşazadənin xahişi ilə atasının iradəsinə zidd olaraq azad olunub. T.Əsədullayev azad edildikdən sonra A.Paşazadənin evlərindən birində yaşaması xəbəri də var.

Onun törətdiyi cinayətin anbaan qeydə alınan videosundakı görüntülərə yəqin ki, xahişini edən yaxınları baxmayıblar.

Burada 2 gəncin sözüünün çəpələməsi, birinin bu zəmində o birinə bıçq xəsələri yetirməsindən söhbət getmir. General-mayorun oğlu hansısa səbəbdən gənc ofisiant restoranın içində dəqiqələrcə qovur. Ofisiant qaçıb mətbəxdə gizlənir. Amma xeyri olmur, Tamerlan gəlib qapının şüşəsini sındırır, içəri keçir, əlində bıçaq ofisianti təqib edir. Ofisiant masaların başına fırlanır, Tamerlanın əlindəki bıçaqdan qorunmağa çalışır. Ofisiantin əlindən bıçağı alıb onun üstünə əks-hücuma keçmək imkanının olması da açıq-aşkar görünür. Lakin ofisiant bunu etmir. Belə görünür ki, o, Tamerlanın kimin bacısı oğlu, kimin oğlu olması haqda məlumatlıdır. Üstəlik, restoranın digər işçiləri də Tamerlanı zərərsizləşdirməyə o qədər də həvəsli görünmürlər. Səbəb sadədir - heç kim ağrımayan başına dösmal bağlamaq istəmir. Tamerlanın bunu bilərək ofisianti söyə-söyə ona çatmaq, dəlmə-dəşik etmək istəyi də tükənmir. O, restoranın işçilərinin yalvar-yaxarına da əhəmiyyət vermir. Daha sonra ofisiant özünü birtəhər liftə çatdırır, general oğlu bir saniyə fərqlə bağlanan liftə çata bilmir, lifin qapısını təpikləyir, hiddəti isə azalmır. Sonra kadrlar sürətlənir, adamlar ora-bura qaçırlar. Nəhayət, o, məqsədinə çatır: ofisiant artıq bıçaqlanıb, qanı axır, general-mayorun oğlu bir qədər sakitləşib. İndi restoranın işçiləri bıçaqlanmış ofisiantin qisas aktının qarşısını alırlar. Ona Tamerlana cavab haqqı tanıyırlar, Tamerlanı aparırlar. İş bitmir, o, yenə gəlir, ofisiant qanlı köynəyi çıxarıb. Dava təzədən qızışır. Axırda fiziki cəhətdən cüssəli ofisiant özündən zəif birinin qabağından qaçmaqdan bezir, yaralı olduğu halda general oğlunu bir həmlə ilə götürüb yerə çırpır. Bu da o demək olur ki, bayaqdan bəri ofisiant canının qorxusundan yox, general oğluna xəsarət yetirib tutulmaqdan, azadlığını itirməkdən qorxurmuş. Film bundan ibarətdir və heç də Hollivud trillerlərindən geri qalmır.

Videoda olanları yazıya çevirdik, videoya baxmağa imkanı və ya istəyi olmayan dayılar oxuyub bəlkə azadlıqda olan bacı oğluna bir dərs verdilər.

Ə.MƏMMƏDƏLİYEV



Yüksələn intonasiya, qətiyyətli inkarlar, düşmənçə ritorika. Azərbaycan iqtidarı ilə Avropa Birliyi qurumları arasındakı münasibəti hazırda bu ifadələrdən dəqiq heç nə ifadə edə bilməz.

Münasibətlər son dərəcə pisdır, gərgindir və görünür ki, Azərbaycan iqtidarı qəti şəkildə kompromisə meyllənir, Avropa Parlamentinin təhdidindən daha çox ön sanksiyaya bənzəyən qərarından narahat olmur, hər hansı qarşıdurmadan çəkinmir.

Lakin "Yeni Müsavat"ın müxbirləri təmasda olduqları iqtidar mənsubları, eləcə də hakimiyyətə yaxın partiya funksionerləri ilə söhbətlərdən belə bir qənaətə gəliblər ki, siyasi rəhbərliyin qətiyyətli tərzinə baxmayaraq, bütün hakim düşürgə yaranmış vəziyyətdən narahatdır və nə baş verdiyini, ölkə rəhbərliyinin niyə ayaqyeri qoymadan Avropaya savaş açdığını sonuna qədər anlamır. Buna görə də tədirgindir. Doğrusu, görünən həm də budur ki, bu prosedən siyasi müxalifətin də təfəssilatlı məlumatı yoxdur, ya da həmişə olduğu kimi, yanboş dəhlizlərdə pərişan elektoratında nikbinlik yarada biləcək şayiələrlə baş alıb gedir: "Avropa bu iqtidarla yollarını ayırır, bunlara sanksiya tətbiq edəcək, pullarını kəsib, xalqı onların üstünə qaldıracaq..."

Amma heç kim də demir ki, axı Avropanın xüsusi təyinatlı qüvvəsi yoxdur, əlahiddə və daşına bilən bir xalq kütlələrinə də sahib deyil. Belə bir plan ol-

sa, onu yerli müxalifətin və xalqın əli ilə edər, o dəhlizdəki şayiələrin hazırladığı otaqlarda (evlərdə) oturanları xəbərdar edər, onlara vəzifə, maddi resurs (pull!) verib, qabağa salar... Bütün bunlar yoxdursa, görünən də budur ki, yoxdur-deməli, belə bir plan ya yoxdur. Ya da varsa, başqaları ilə həyata keçirilir. Azərbaycanda isə "başqaları" deyilən və istənilən an hərəkətə gətirib, ölkə gündəmini dəyişdirə biləcək qüvvə(lər) mövcud deyil. Mövcud olanlar da Avropaya yox, bir sıra Asiya, hətta Afrika ölkələrinə bağlıdır...

Bəs o zaman nə baş verir? Niyə Avropa Azərbaycana qarşı, iqtidarın termini ilə desək, "kağız parçası" ilə aranı qızıdırır? Və bu baş verənlər gerçək-dən "kağız parçası"dırsa, hakimiyyət nədən bu qədər narahat, gərgin və əsəbidir?

"Yeni Müsavat"da da bu mövzuda xüsusi və spesifik məlumat yoxdur; lakin əməkdaşlarımızın çoxsaylı və fərqli çevrələrdəki təmasları zamanı topladıqları məlumatların cəmindən təxmini bir rəqurs tutmaq mümkündür.

Həmin rəqursdan görünənlər nədir?

- Avropa institutları ilə münasibətləri gərginləşdirən əslində Amerikadır. Məqsəd isə Azərbaycana təsirli təzyiqlər

Rəsmi Bakı və Qərb arasında münasibətlər daha da gərginləşəcək

Avropa ilə savaşın təlaşığı - iqtidar komandası tədirgin

Amerika və Avropa Azərbaycan iqtidarına qarşı Rusiyadan gələn qədr təhdid hazırlayır; məmurları "can evindən" - sanksiyalarla vura bilirlər; bütün plan 2018-ə hesablanıb; ölkə qarışa bilər...

edib, onun Rusiyaya doğru istiqamətlənən siyasi yönümünü təkrar Qərb orbitinə qaytarmaqdır;

Azərbaycan iqtidarına, onun yüksək rütbəli məmurlarına bizim görmədiyimiz səviyyələrdə təsirlər var. Bu təsirlərin motivasiyasından çıxan nəticə budur: Qərb Azərbaycanın Rusiya prezidenti Putinin yanında yer ala biləcəyindən narahatdır; hətta bunun olacağına əmindir; blef olmadığını dərk edib; lakin hesab edir ki, indiki hakimiyyətə elə Rusiya qədər, onu balanslaşdıracaq təhdid yaratmaq lazımdır. Hazırda gördüklərimiz bu təhdid sanksiyaların parçalarıdır və ABŞ-Avropa işbirlikçiliyi Azərbaycan iqtidarına Rusiya kimi davranmaqdadırlar. Yəni onlar da açıq təhdidə keçiblər.

Məsələ də budur ki, Qərbin də əlində Azərbaycan hakimiyyətini sıxmaq üçün ciddi və hər-tərəfli imkanları var. Onlar Rusiya kimi tanklar, gəmilər və bombalarla təhdid etmirlər. Baxmayaraq ki, belə şeyləri də ruslardan pis bacarmırlar, hazırda İraq, Əfqanıstan, Suriya buna misal ola bilər. Lakin iqtidara qarşı başqa təsirli "silahları" işə salıblar: Azərbaycan iqtidarının bir sıra güclü məmurlarını iqtisadi-maliyyə

sanksiyaları ilə sıxmaqdadırlar. Neft və milyardlar ölkəsi olan Azərbaycanın, eləcə də onun iqtidarındakı məmurların maliyyə vəsaiti, təpənmez əmlakları, "qara gün" üçün bərilədikləri sığınmalar Rusiyada, Türkiyədə deyil - Avropadadır. Və indi "bizimkiləri" təhdid edirlər ki, bütün bunlar ələ-rindən birdəfəlik çıxa bilər;

Qərb hakimiyyətinin içindən müxalifət hazırlayır - 2005-ci ilin payızında nazirlər və Əliyevlərdən biri ilə qurulan çevrilisənərisi ən ehtiyatlı şəkildə siyasi səhnəyə istiqamətlən-məkdədir. O zaman müxalifət güclü idi; "Azadlıq" bloku var idi; lakin buna baxmayaraq, ABŞ-in demokratiya desantları, xüsusilə səfir Rino Hamiş iqtidarın içindəkilər və Rəsul Quliyevlə "işləməyə" üstünlük vermişdi. Azərbaycanın gerçək müxalifəti bir dekorasiya rolunu oynamaq idi - lakin onlar oynadıqları oyunda bəribaşdan oyundankənar vəziyyətə salını-mışdılar...

O zaman Rusiya Azərbaycanı belə bir avantüradan qurtardı: Bakıda nazirlər öz kabinetlərində həbs olundular. Səbiqə nazir Fərhad Əliyev iddia edirdi ki, əməliyyatı Rusiya xüsusi xidmət əməkdaşları həyata keçirib. Rəsul Quliyevin təy-

yəsi Ukraynaya endirildi, onun Bakıdakı tərəfdarları həbs alındı, aeroport yolunda "xilaskarı" qarşılaşmağa gedən "dekorasiya" - gerçək müxalifət dağıldı. Planın iştirakçısı Əliyev soyadlı ağsaqqal isə ev (əslində bağ) dustaqlığı ilə cəzalandırıldı...

Yuxarıda da dediyimiz kimi, müxbirlərimizin çoxsaylı və fərqli sferalardakı görüşlərindən əldə olunan qənaət budur ki, bu dəfə də ənənəvi müxalifəti düşürgəyə aid bir neçə tanınan sima ilə (təşkilatla deyil) birləşdirmək, həmin müxaliflərdən biri, ya da ikisini dünya çapında məşhurlaşdırmaq; onlardan birini prezidentliyə hazırlamaq; bununla paralel, bütün qüvvələri onun başına cəm etmək və mövcud iqtidarın dəyişdirmək, ya da dəyişdirməklə təhdid edərək, tamamilə tabe etdirmək, dəyişməyə məcbur etmək...

Təmas personalarından biri müxbirimizə deyib ki, rəsmi Bakı, yaxud da Bakıda oturan iqtidarın üst kəsimi bu planı bilir və buna görə də həm barışmaz tövrü, həm də açıq kursu ilə an-

ti-Avropa xətti seçir. Azərbaycanı və özünü gələcək təlatümlərdən, "3-cü məxməri inqilab dalğası"ndan qorumaq istəyən iqtidar Rusiyaya doğru kurs götürməyə, Putinin tam dəstəyini almağa hesablanan addımlar atmağa başlayıb. "Bu parlament seçkilərini də bunca bərbad və tam antidemokratik keçirməkdə, oraya bir nəfər də olsun 2018 planına uyğun gələ biləcək simanın düşməsinə çalışmağa əsas səbəb də budur", deyə, təmas personalarından biri bildirir...

İddia olunur ki, builki parlament seçkiləri bütün Qərb (ABŞ, Avropa) təsisatları tərəfindən qeyri-legitim elan olunacaq. Payızın sonlarında iqtidarımızdakı bəzi məmurlara sanksiya tətbiq ediləcək; rəsmi Bakının vəziyyətinin ağırlaşması üçün mümkün olan addımlar atılacaq; yanvar ayından başlayaraq, "düyümə basılacaq" və mövcud hakimiyyəti işbaşından düşürməyə hesablanan illik illik plan dövrüyə girəcək...

Biz bütün bunları ölkə və ictimaiyyət üçün əhəmiyyət dərəcəsinə görə yazıb, dərc edirik. Lakin bunların həqiqət olduğu iddiamız da yoxdur.

□ "Yeni Müsavat"

Qeydə alınan namizədlərin sayı 111-ə çatdı

MSK Sərdar Həmidovun oğlunu qeydə aldı, ona problem yaradan DSK-ya xəbərdarlıq etdi

Sentyabrın 23-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. MSK sədri iclasda məlumat verib ki, 23 sentyabra qədər Milli Məclisə seçkilərlə əlaqədar 1183 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Bunlardan 543 nəfərin namizədliyi siyasi partiyalar, 57 nəfərin namizədliyi "Azadlıq-2015" siyasi partiyalar bloku tərəfindən, 3 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən, 680 nəfərin namizədliyi fərdi qaydada irəli sürülüb. Namizədliyi irəli sürülənlərdən 1027 nəfərin namizədliyi təsdiq olunub. Namizədliyi təsdiq olunanlardan 270 nəfərə imza vərəqələri qaytarılıb, 111 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

İndiyə qədər MSK-da 102 müşahidəçi qeydə alınıb. Onlardan 91 öz təşəbbüsü, 10 nəfər QHT təşəbbüsü, 1 nəfər xüsusi icazə əsasında müşahidəçi kimi qeydə alınıb.

MSK-nın iclasında həmçinin məlumat verilib ki, komissiyanın internet saytında depu-

zədliyin irəli sürülməsi təsdiq edilənlər barədə də MSK-nın saytında məlumatların yerləşdirilməsi zəruri sayıb. Məsələni araşdıran MSK sədri bildirdi ki, deputatlığa namizədliyi qeydə alınanlar barədə məlumatlar ətraflı yoxlanıldığı üçün qeyri-dəqiqliyə rast gəlinməsə də, deputatlığa namizədliyin irəli sürülməsi təsdiqlənənlər barədə məlumatlarda qeyri-dəqiqlik ola bilər. Bununla belə, MSK sədri texniki imkanların təkə namizədliyi qeydə alınanlar yox, həm də namizədliyin irəli sürülməsi qeydə alınanlar barədə də məlumatların yerləşdirilməsinə imkan

verdiyini söyləyib. O, MSK Kətibliyinin İnformasiya Mərkəzinə müvafiq göstəriş verib. Deputatlığa namizədliyin irəli sürülməsi təsdiqlənənlər barədə məlumatlar saytda yerləşdirilərkən xüsusi qeyd də verilməyəcək ki, MSK bu məlumatlarla bağlı məsuliyyət daşımır.

İclasda Milli Məclisə seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası da müzakirəyə çıxarılib. Məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib. Seçki Məcəlləsinə əsasən, səsvermə gününə 35 gün qalmış seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası təsdiqlənməlidir. Məsələ səsverməyə çıxarılarq qəbul edilib. Milli Məclisə seçkilərlə bağlı Milli Məclisin mətbəəsində 5 milyon 344 min 431 seçki bülleteni dərc ediləcək.

MSK iclasında quruma daxil olmuş müraciətlərə də baxılıb. Belə ki, 95 sayılı Tərtər seçki dairəsində öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Şəhri-



Şəhriyar Məcidzadə

yar Məcidzadə imza vərəqələrini təqdim etdiyi halda deputatlığa namizəd kimi qeydə alınmaması ilə əlaqədar MSK-ya şikayət edib. Məsələ barədə məlumat verən MSK üzvü Validə Kazımova bildirib ki, məsələ araşdırılıb və məlum olub ki, Ş.Məcidzadənin təqdim etdiyi imza vərəqələrində 550 imzanın 529-u həqiqidir. Bu da namizədin qeydə alınması üçün yetərlidir. V. Kazımova Ş. Məcidzadənin deputatlığa namizədliyinin qeydə alınmasını vacib sayıb. MSK məsələni səsverməyə çıxarılarq qəbul edib.

MSK sədri Məzahir Pənahov namizədlərin qeydə alın-

ması prosesinə qanunsuz mənəə yaradılmasının yolverilməz olduğunu bildirib. O, 95 sayılı Tərtər Seçki Komissiyasına xüsusi xəbərdarlıq ediləcəyini söyləyib.

MSK Müsavat Partiyası tərəfindən 82 sayılı Ağcabədi seçki dairəsindən namizədliyi irəli sürülən Rəşid Rəcəblinin imza vərəqələrinin və digər sənədlərin yoxlanılması prosesində iştirakının təmin edilməsi ilə bağlı müraciətinə də baxıb. R. Rəcəblinin imza vərəqələrinin və digər sənədlərinin yoxlanılması prosesində iştirakının təmin edilməsi barədə qərar verilib.

□ Etibar SEYİDAĞA

Xarici işlər naziri Elmar Məmməd-yarovun ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanatının DTİHB-in mandatına zidd olduğunu bəyan etməsindən sonra Bakı ilə bu beynəlxalq qurum arasında ziddiyyətlər daha da kəskinləşib.

Qeyd edək ki, Avropa Parlamentinin seçkiləri boykot çağırışında da əksini tapdığı məlum qətnaməsindən sonra ATƏT 1 noyabr seçkilərinə müşahidəçi göndərə biləcəyini bəyanlamışdı, həmçinin konkret say da açıqlamışdı. E. Məmməd-yarov isə cavabında deyib ki, 100 milyondan artıq əhalisi olan ATƏT-ə üzv dövlətlərə müvafiq olaraq DTİHB tərəfindən 400 və ya 500 müşahidəçi göndəriləydi halda, 9.5 milyon əhalisi olan Azərbaycana 125 seçki dairəsi üzrə 400 nəfər qısa və uzunmüddətli müşahidəçinin göndərilməsi hər hansı normal məntiqə sığmır və tamamilə qeyri-mütənasib xarakter daşıyır.

ATƏT-dən fərqli olaraq AŞ PA seçkiləri izləməyə həvəslidir və qurum təmsilçilərinin Bakıdakı son görüşləri də bunu təsdiqlədi. Ancaq belə yanaşmalar da var ki, beynəlxalq təşkilatlar konfrantasiya mühitinin hökm sürdüyü bir vaxtda keçirilən seçkilərin legitimliyini şübhə altına ala, tanıyaya bilər.

İndiyə qədər seçkilərin qeyri-legitim olması qənaətini Azərbaycan daxilindəki bəzi müxalif qüvvələr bəyan etsə də, beynəlxalq təşkilatlar fərqli mövqedən çıxış edib, demokratiyaya doğru irəli addım atıldığı barədə mövqə bildiriblər. Bəs bu dəfə fərqli taktikanın ortaya qoyulması ölkəmiz üçün nə vəd edir?

Milli Məclis sədrinin müavini Bahar Muradova "Yeni Müsavat"a deyib ki, beynəlxalq institutların tutduğu mövqə seçkilərin nəticələrinə heç bir təsir göstərməyəcək. **Sitat:** "Seçki prosesindəki nəticələri seçicilər müəyyən edir. Qalan rəylər də buna uyğun şəkildə formalaşdırılmalıdır. O ki qaldı kimlərsə seçkini boykot etməsinə, Avropa Parlamentinin mövqeyinə, biz bu qurumun üzvü deyilik və onun üzvü olmayan ölkədəki proseslər haqqında qəbul

etdiyi qətnaməyə münasibətimizi bildirmişik".


ATƏT və Avropa Parlamentindən fərqli olaraq Avropa Şurası nisbətən fərqli mövqə tutur, qurum təmsilçilərinin Bakıya son səfəri də bunu təsdiqləyir. Sentyabrın 21-22-də AŞ PA seçkiqabağı missiyası Azərbaycanda səfərdə olub, parlamentdə təmsil olunan və olunmayan siyasi partiyalar, insan hüquqları müdafiəci-

lərdən öz məkrli məqsədləri üçün istifadə edərək Azərbaycanı beynəlxalq aləmdən təcrid etməyə çalışırlar: "Həmin qüvvələr Avropa Parlamentində seçkiləri müşahidə etməmək barədə qərarın qəbul edilməsinə nail oldular. Anti-Azərbaycan qüvvələrin planlarına əsasən AP-nin qəbul etdiyi bu qərar seçkilərlə bağlı Azərbaycanın təcrid edilmə kampaniyasına start verməli idi.

yanmadan... Yeni prosedur belədir. Yoxsa seçkinin nəticələrini qəbul etməsinlər, tanımasınlar, belə şey yoxdur. Seçkinin nəticəsini o zaman tanıyırlar ki, onu separatçı rejimlər keçirir". **Partiya sədri münasibətlərdə gərginlik dialoq yolunu axtardığını vurğuladı:** "Sonda masa arxasında anlaşma olacaq. Mən buna əminəm, tərəflər də buna çalışır. Hesab edirəm ki, bunun ortaq bir yolu, çözümlü tapılacaq".

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə hesab edir ki, seçkilərin legitimliyinin şübhə altına alınması gözlənilən

Rəsmi Bakı üçün təhdidi: dünya seçkinin nəticəsini tanıyacaqmı?



İqbal Ağazadə: "Seçkilərin nəticələrini tanımaq anlayışı yoxdur"

ləri, QHT-lər, vətəndaş cəmiyyəti fəalları və KİV nümayəndələri ilə görüşlər keçirib.

Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü, deputat Elxan Süleymanov isə APA-ya deyib ki, AŞ PA nümayəndə heyəti tərəfindən Azərbaycanda keçiriləcək seçkilərin müşahidə edilməsi bu qurumun öhdəliklərinin tərkib hissəsidir.

"Avropa Parlamenti parlament seçkilərini müşahidə etməyəcək. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da seçkiləri müşahidə etməkdən imtina etdi. Deyə bilərsinizmi, nə baş verir"-sualına cavabında E.Süleymanov deyib ki, aparıcı güc mərkəzlərində və beynəlxalq təşkilatlarda anti-Azərbaycan isterikası hədsiz dərəcədə güclənib və müəyyən qüvvələr seçki-



Gülağa Aslanlı: "Bütün bunlar Azərbaycana yaxşı bir şey vəd etmir"

Təəssüflər olsun ki, DTİHB də sentyabr ayında müxtəlif bəhanələrlə seçkiləri müşahidə etməkdən imtina etdi. DTİHB-də seçkiləri müşahidə etməkdən imtina qərarı qəbul edilərkən anti-Azərbaycan qüvvələri bütün beynəlxalq təşkilatların oxşar qərarlar verəcəyinə ümid edirdi. Odu ki, DTİHB-də bu qərarın qəbul edilməsi ölkəmizin Avropa cəmiyyətindən təcrid olunmasına əmin olmaq üçün təşkil edilib".

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, seçkilərin nəticələrini tanımaq anlayışı yoxdur: "Belə hallar separatçı rejimlər, qeyri-qanuni qurumlarla bağlı olur. Bir dövlətin nəticələrini tanıyaya bilməzlər. Sadəcə olaraq, seçkilərin nəticələrinə şübhə ilə yanaşsa bilərlər, lakin seçilmiş strukturlarla əməkdaşlıq da-

haldır: "Xüsusən də Avropa Parlamentinin son qətnaməsindən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun göndərmək istədiyi müşahidəçilərin sayına Azərbaycan hökumətinin etiraz bildirməsi vəziyyəti bir az da qəlizləşdirdi. Onların Azərbaycana gəlməkdən imtina etməsi onu göstərir ki, ATƏT təmsilçiləri onsuz da burdakı vəziyyəti bilirlər və seçkilərin nəticələrini tanıyaya bilərlər, bu, gözlənilən haldır. Amma Azərbaycan hakimiyyətinin bundan çıxardığı nəticələrin necə olacağını demək xeyli çətindir. Çünki hakimiyyətin harada, nə zaman, hansı addım atacağını ancaq birinci şəxs bilir. Ona görə də söylənilənlər yalnız ehtimal olaraq qalacaq". **G.Aslanlının fikrincə, görünənlər hakimiyyətin seçki keçirmək fikrindən çox uzaq olduğu qənaətini yaradır:** "Yeni bizim namizədlərimizə törədilən maneçiliklər, onların yaxınlarına olan basqılar, imza verənlərin imzalarından imtina etməsi üçün təzyiqlər onu göstərir ki, hakimiyyət heç bir halda demokratik seçki keçirmək niyyətində deyil. Sadəcə, əvvəllər imitasiya xarakterli bir şeylər edirdilər, indi onu da etmək istəmirlər. Bütün bunlar isə Azərbaycan üçün yaxşı bir şey vəd etmir, mənim ümidim azdır".

□ Cavid TURAN

Kitab bir şeydir, həyat başqa...



Hüseyinbala SƏLİMOV

Nə gizlədim? Həyatımda kitablara çox önəm vermişəm. Düşünürdüm ki, həyat da kitablardakı kimidir... Qərək, əvvəllər burada da, Azərbaycanda da yaşamağın mənasız olduğunu əsaslandırmaq üçün tez-tez yapon yazıçısı Kobo Abe-nin "Qumsallıqda qadın" romanına müraciət edir və belə fikri tələq etməyə çalışırdım ki, kimsə tələyin yükünü çək-məliidi...

Artıq o vaxtlardan çox keçib. Çox... Bu müddət ərzində fikrimin nə qədər dəyişib-dəyişmədiyini heç özüm də yəqinləşdirə bilmirəm. Arabir öz içimdə də özümə qarşı bir üsyan qalır və qeyri-ixtiyari olaraq özümə deyirəm ki, İlahi, mənim nə qədər qeyri-ciddi, hətta sərsem məntiqim olub?!

Axı həyat adama cəmi birçə dəfə verilir və özümüzü bir növ yaşatmaq üçün adlarımızı nəvə-nəticələrimizə versək də, hələ heç kimə bu həyatda ikinci dəfə yaşamaq qismət olmayıb...

Elə bu səbəbdən də bu ölkədə əlli il yaşayandan sonra gəldiyim qənaət budur ki, bəlkə buralarda da yaşamaq olar, amma maraqla yaşamaq çətin, olduqca çətin...

Nə üçün? İndi deyəcəm. Əslində bu ölkədə sözün əsl mənasında bir neçə yüz adam yaşayır, qalanları isə sadəcə, gü-nü günə calamaqla məşğuldurlar...

Yox, heç maddiyyat də əsas deyil. Şəxsən mən əza qanə olmağı bacaran adamam. Amma adam istəyir ki, həyatın bir mənası olsun, günlər elə-belə, boş-boşuna keçməsin, elə keçsin ki, bir ildən, beş ildən sonra xatırlamaq üçün nəse olsun...

Qərək, bir müddət idi ki, ağır iqtisadi böhran keçirən Yunanıstandakı seçki prosesini izləyirdim. Bəli, böhranlı Yunanıstandakı seçki prosesini...

Ona görə "böhranlı" sözünü vurğulayıram ki, Allah eləməsin, bizdə belə bir problem olsaydı, hamı qayırdı ki, a kişi, camaat acından ölür, heç seçkinin vaxtıdır?..

Əslində təfəkkür üçün müqayisə yaxşı üsuldur. Amma müqayisə də var müqayisə də! Bu ölkədə ağzını açıb bir söz deyə bilmirsən. Elə ki, bir adamı müdafiə edirlər, elə ki, bir adama dəstək olurlar, elə ki, ağzını açıb nəse bir söz deyirsən, o saat qayıdırlar ki, bəs bir milyon qaçqını - köçkünü görmürsən?..

Yox, demirəm ki, görmürəm. Hamıdan çox görürəm. İllərlə onlarla qonşuluqda yaşamışam. Onu da etiraf edirəm ki, çətin məsələdir, bu gün Avropa bir neçə yüz min qaçqının əlində girinc qalıb, Azərbaycanda isə onlar bir milyona qədərdir... Həqiqətən də çətinidir...

Fəqət, mənə bir deyin, başa salın, görüm ki, bir milyon qaçqının seçki bülletenlərini düzgün saymağa, qutuya kiminsə xeyrinə bülleten atmamağa, seçkinin nəticələrini necə var, düzgün protokollaşdırmağa və onun nəticələrini tanımağa nə dəxli var?..

Bir milyon qaçqının ədalətli məhkəmə keçirməyə, insanların hüquq və azadlıqlarına sayğı ilə yanaşmağa və qaçqınlar kimi digər insanlara da etiraz etməyə, sözünü deməyə imkan yaratmağa nə dəxli var?..

Belə çıxırmı ki, Azərbaycanda demokratiyanın qarşısındakı ən böyük maneə qaçqınlardır? Etiraf edin ki, gülüncdürlər! Məgər qaçqınlar və məcburi köçkünlər özləri vətəndaş deyilərlərmi, onlara haqq və hüquq lazım deyilmi?..

Bir məsələni də deyim. Neçə adam tanıyırdım ki, onların mənzilini qaçqınlar tutduğundan bu adamlar evlərinə köçə bilmir, yataqxanada və yaxud da ki, elə kirayədə yaşayırdılar. Belələrinin içində bir nəfər belə olsun imkanlı adam yox idi - nədənsə qaçqınlar da kasıb-kusubun, yazığın mənzilini zəbt edirdilər və heç ağıllarına da gəlmirdi ki, gedib imkanlıların böyük villalarında yaşasınlar...

Bəs onda nə alınır? Qaçqınlar yalnız kasıbların, hüquqsuzların problemdir? Elə təsəvvür yaranmasın ki, onları cəmiyyətdən ayırıram... Yox! Əsla! Amma heç olmasa, arabir təqvimə də baxaq - Qarabağda irimiqyaslı hərbi əməliyyatlar düz 22 ildir ki, dayanıb... Biz də 22 ildir ki, qaçqın və məcburi köçkün deyib durmuşuq...

Bəli, belə alınmırmı ki, bu ölkədə qaçqınlıq və məcburi köçkünlük də nəsillə ötürüləcək, atadan oğula, ondan da nəvəyə keçəcək?..

Bunu ona görə deyirəm ki, 22 ildə 22 qarış torpaq azad edilməyib! Nə qaçqınların problemləri həll olunur, nə də digər insanların... Həm də belə bir nəticə hasil olur ki, bu ölkədə bizə demokratiya görmək də qismət olmayacaq - axı bir milyon qaçqınımız və məcburi köçkünümüz var...

Bəli, bu ölkənin məntiqi budur. Ona isə heç bir kitabda rast gəlməzsiniz!..



Narazılar AXCP qurultayını poza bilər

Ehtiram Mehdiyev: "Ən kəskin etirazlar olacaq"

Vüsal Qarayev: "Qurultayın alınacağına inanmırıq"

Bazar günü keçiriləcək AXCP qurultayı hazırda siyasi gündəmin əsas məsələlərindən biridir. Qurultayın önə çıxmasına səbəb isə partiyanın nüfuzu, hazırkı rəhbərliyi deyil, onun daxilində gedən məlum proseslərdir.

Belə ki, aylar öncədən başlayan partiyadaxili narazılıq artıq pik həddə çatıb. Razi Nurullayev məsələsi ortaya çıxmaqla növbəti vəziyyətinə düşən AXCP, artıq Sahib Kərimlinin namizədliyini elan etməsi ilə nokouta düşüb. Əli Kərimli isə partiyayı idarə etməkdə əl-qolu yanına düşmüş çarəsiz lider obrazını xatırladır.

AXCP daxilindəki narazılar qurultayın keçirilməsini qanun pozuntusu adlandırırlar. Onlar iddia edirlər ki, indiyə qədər Kərimli qanadının keçirdiyi konfranslar saxtakarlıq şəraitində keçirilib. Belə şeylər gəzir ki, qurultay günü narazılar tədbirin keçiriləcəyi məkənin qarşısında aksiya keçirəcək, öz etirazlarını bu şəkildə bildirəcəklər.

Narazı qanadın gəzən söz-söhbətlərə münasibətini öyrəndik. Razi Nurullayevin rəhbərlik etdiyi Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin idarə heyətinin üzvü **Ehtiram Mehdiyev** sivil qaydada mübarizə apardıqlarını bildirdi: "Belə bir planımız yoxdur. Normalda onların keçirdikləri konfransların sayı çox azdır. Amma biz indiyədək 20-dən artıq rayonda konfrans keçirmişik. Onlar isə əksər rayonlarda konfrans çağırma bilməyiblər. Qurultay üzvlərini belə hələ də seçə bilməyiblər. Bazar gününə kimi, bunlar qurultay üzvlərini necə seçəcəklər, maraqlıdır. Bu, saxtakarlığın rüşeymlərini göstərir".

E.Mehdiyev qurultay günü bir neçə rayon təşkilatının Əli Kərimliyə qarşı çıxacağını da qeyd etdi: "Əli Kərimli sədrlikdən getməsə, ən kəskin etirazlar olacaq. Bir neçə rayon təşkilatı ilə konkret söhbətlərimiz olub. Onlar öz-lərini qurultaya hazırlayıblar. Rəhbərliyin özündə də ciddi narahatlıq hiss olunur. Sahib Kərimlinin namizədliyini sün-gü ilə qarşıladılar. Qurultay partiyanın dağılmasını rəsmiləşdirəcək. Binanın qarşısında aksiya keçirməyin əhəmiyyəti yoxdur. Güvəndikləri insanların hamısı onlara qarşı çıxacaqlar. Həsən Kərimov Ali Məclisin üzvü seçilsə, bütün gənclər etiraz edəcəklər. Gənclərin Əli Kərimliyə az da olsa, inamları qalıb. Həsən Kərimovu isə tamam bitirib-lər. Rayon təşkilatları artıq beziblər. Şöbə sədrləri var ki, qurultay istədikləri şəkildə keçirilməsə, tədbiri dağıdacaqlarını deyirlər".

Təşkilat Komitəsinin mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev şou xarakterli aksiyalardan kənar olduqlarını söylədi: "Belə aksiyalara ehtiyac yoxdur. Qurultay keçirmək onların demokratik haqlarıdır. Fəaliyyətimizi mətbuatda yaymışıq, qanuni yollarla sübut etmişik. Onlar isə heç bir konfrans keçirməyiblər. 3-4 nəfərlə, sadəcə, şəkil çəkdi-bilər. Buna da konfrans adını veriblər. Qurultayın uğurlu ola-cağına inanmırıq. Əli Kərimlidən narazı qüvvələr partiya daxilində çoxdur. Deyirdilər ki, demokratik şəkildə qurultay olacaq. Amma Sahib Kərimli iddiasını irəli sürən kimi, ona qarşı qara piar kampaniyasına başladılar. Görünən odur ki, cəbhəçilər sədr seçməyəcəklər. Əli Kərimli yenə sədr qala-caq. Bundan sonra isə AXCP tamam dağılacaq. Qurultayın alınacağına, açığı, inanmırıq. Özləri-özlerini parçalayırlar. Mübarizəmiz hüquqidir. Əli Kərimli ətrafında qanunsuz dəstə formalaşdıraraq rəhbərliyi, möhürü əlində saxlayır. Məhkəməyə baş vuracağıq. Məsələlərə qanunlarımız cavab verəcək. Rayon təşkilatlarının əksəriyyəti biz tərəfdə-dir. Hər keçən gün güclənirik. Əks tərəfdə "yarpaq tökü-mü" davam edir. Artıq hər kəs partiyadan uzaqlaşır. Razi bəy id-diasını irəli sürəndən sonra hər kəs ətrafımızda birləşir".

□ Cavansir ABBASLI

Bazar günü AXCP-nin növbəti qurultayı keçiriləcək. Artıq indidən sədrlik uğrunda iki namizədin, hazırkı sədr Əli Kərimlinin və partiyanın Rəyasət Heyətinin üzvü Sahib Kərimlinin mübarizə aparacağını söyləmək olar. Kərimli iddiasını ortaya qoyduqdan sonra ciddi təbliğata start verib.

AXCP daxilində tənqidlə-rə məruz qalmasına baxma-yaraq, qurultay yaxınlaşdıqca S.Kərimlinin qələbə şansları artmaqdadır. Mətbuat tərəfin-dən də sədrliyə iddiaçının ciddi dəstəyi var. Son bir ayda əsas gündəmdə olan, AXCP adına və möhürünə iddia or-taya qoyan Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin sədri Razi Nurullayevdən da-ha çox Kərimlinin adı mətbuatda hallanır. Çoxları hesab edir ki, buna səbəb Rəyasət Heyəti üzvünün partiya daxilində qalması, mübarizəsini daxilə aparmasıdır. S.Kərimlinin qələbə şansının az ol-duğu qənaətində olanların əsas arqumentləri isə onun namizədliyini gec elan etməsi ilə bağlıdır. Bildirilir ki, Kərimli qurultay gününün açıqlandığı andan iddiasını ortaya qoymalı idi.

Namizədliyini elan etdiyi ilk günlərdən S.Kərimli sosial şəbəkələr və mətbuatda AXCP sədrinin tərəfdarlarının təhqirlərinə məruz qalıb. Xüsusilə təhqirlərdə Əli Kərimlinin sürücüsü Kerim Mehdiyev daha fəal görünür. Gözləmə mövqeyində qalan S.Kərimlinin sonda səbr kasası bu cür təhqirlərdən sonra dolub. O, facebook səhifəsində paylaş-dığı statusda Əli Kərimliyə mü-raciət edərək, söyüş və təhqir-ləri dayandırmağı tələb edib.

"Siz Əli bəy, bir demokrat kimi mənimlə opponentlik etməməklə, bunu sürücününüzün diliylə etməklə, İlham Əliyev sizi aşağıladığı kimi, siz də məni aşağılayırsız?"

Mühafizəçinin rəhbərlik etdiyi söyüş dəstəsini durdurmaq mümkün deyil. Çünki işlək mexanizmdir, əvvəl-lər də tətbiq olunub. Amma


Sahib Kərimli Razi Nurullayevi

"Kölgədə" qoyur?

AXCP sədrliyinə namizəd Əli Kərimlidən təhqirləri dayandırmağı tələb etdi; qurultay yaxınlaşdıqca Kərimlinin şansı artır, ancaq...



Razi Nurullayev



Sahib Kərimli

siz durdura bilərdiz. Nəinki durdurmaq, bu fürsətlərdən istifadə edib demokrat, tole-rant, maarifçi, təşkilatçı lider olduğunuzu göstərdiz. Qu-rultay fürsət idi. İlham Əliyev üçün bu parlament seçkiləri necə yaxşı fürsət idisə, bu qurultay da sizin üçün eyni idi. Qaçırdınız!.. Əli bəy, məni niyə söyürsüz?" - yazıb Kərimli.

O, növbəti statusunda hə-dəf nöqtəsini daha dəqiq vurub: "Bütperəstliyi bitirin, təhqiri yığıdırın, sayınız da çox deyil. AXCP-nin cəmi 40 nəfəri. Kənardan baxanlar var. Sadaladığım arqumentləri çürü-dün, cəmiyyətə faydalı bacarıqları göstərək. Axı biz cəbhə-çilər yaxşı bilir ki, Əli bəy si-yasi karyerasının ikinci yüksə-liş dalğasına, məhz Elçibəyi tənqid etmək üçün mənevi, hüquqi və siyasi əsaslar axtar-maqla başladı".

Bütün bunlara baxmaya-raq, görünən tərəf odur ki, S.Kərimli son günlərdəki fə-aliyyəti ilə R.Nurullayevi və

təşkilatını kölgədə qoyaraq, gündəmi zəbt edib. Lakin Nu-rullayev bu fikirlərlə razılaş-mır. O bildirdi ki, hazırda bü-tün fəaliyyətlərini təsis konfransına yönəldiblər: "İş-i-mizi təsis konfransı üzərində cəmləşdirmişik. Hazırda əks tərəfdə baş verən hadisələr-də konkret fikrə malik deyilik. Hesab edirəm ki, bu gün AXCP-nin adı və dürüstlüyü uğrunda mübarizə aparan biz varıq. Hər kəs bütün gücünü, qüvvəsini fəaliyyətimizin ge-nişləndirilməsinə sərf etməli-deyil. Bunun üçün kənar da-fəaliyyətimizi ləngidəcək hadi-sələrin baş verməsinə isti ya-naşmıram. Sahib Kərimlinin bizi kölgədə qoymasını analiz etməmişəm. Buna vaxtım da yoxdur. Yalnız onu bilirəm ki, avqust ayının ortalarından başlayaraq Azərbaycan gün-dəmində yalnız biz varıq. Konkret hədəf götürmüşük, konkret nəticələrimiz var. Oktyabr ayında qurultayı ke-çirib, Ədliyyə Nazirliyinə mü-raciət edəcəyik. Bildirirəm ki,

artıq Azərbaycan cəmiyyətin-də iki AXCP olması barədə oturuşmuş bir fikir var - Əli Kərimli və Razi Nurullayevin rəhbərlik etdiyi AXCP. Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin bizi hədəfə götür-məsi, söyüş yağdırması on-dan xəbər verir ki, biz düzgün yoldayıq. Bizə bu gün verilən media dəstəyi 90%-in üzərindədir. Bu cür də davam edəcəkdir. Aşağı düşmə reytingini hiss etməmişik. Azərbaycanda fəaliyyətimizi izləyənlərin sayı günbəgün çoxalır. Biz-dən müsbət nəticələr gözlə-yən insanların da sayı artmaqdadır".

R.Nurullayev hazırda AXCP daxilində narazı qrup-laşma olan Sahib Kərimli ilə gələcəkdə birləşmək ehti-mallarından da danışıdı: "Dü-şünürəm ki, bu gün həqiqət bizim tərəfdədir. Oturuşmuş bir sistem qura bilməmişik. Əli Kərimlinin ətrafında olan ay-dın düşüncəli, dünyagörüşlü insanların çoxunu ətrafımız-da cəmləyə bilməmişik. Biz gö-rünən bir dağdır. Hədəfləri, məqsədləri belli, təşkilatı güclü bir siyasi partiya yarat-maq üzrəyik. Bu baxımdan harasa birləşmək amalı-mız olmamalıdır. Çox ciddi bir mərhələdəyik. Sonuncu mərhələ qurultayın keçirilməsi-dir. Sonrakı mərhələlər hüqu-qi müstəvidə aparılacaq. Ye-nidən sıfırdan başlamaq, ge-riyə qayıtmaq kimi fikirlərimiz ola bilməz".

R.Nurullayev hazırda AXCP-də qalmağın heç bir üstünlük olmadığını söylədi: "AXCP-də qalmaq, güc ol-maq çoxdan sıradan çıxıb. Belə məsələlərin gündəmə gəlməsi də elə önəmli deyil. AXCP-nin yenidən formalaş-dırılması mərhələsi başlayıb. Resurslar qurmuşuq, güclən-mişik, təşkilatlanmışıq. Gör-düyümüz, görəcəyimiz işlərin fonunda AXCP daxilində heç bir iş görməyin mənası yox-dur".

□ Cavansir ABBASLI

AMİP seçkidən çəkile bilər

Partiyanın Siyasi Şurası qərar qəbul etdi

Sentyabrın 23-də AMİP Siyasi Şurasının iclası keçirilib. Partiyadan "Yeni Müsavat" a verilən xəbərə görə, AMİP-in irəli sürdüyü namizədlərin bir qisminin də iştirak etdiyi iclasda 1 noyabr 2015-ci il tarixli parla-ment seçkiləri əsas müzakirə mövzusu olub. İclasda AMİP rəhbərliyinin son günlər ərzində Avropa Birliyinin Azər-baycan nümayəndəliyinin rəhbəri, Böyük Britaniyanın və ABŞ-ın Azərbaycandakı səfirləri, AŞ PA-nın seçkiləri mü-şahidə missiyasının üzvləri ilə görüşləri, eləcə də seçkilərə hazırlıqla bağlı məsələlər, imzatoqlama kompaniyası və ay-rı-ayrı seçki dairələri üzrə mövcud durum barədə məlumat-lar dinlənilib.

ATƏT Demokratik Təsi-satlar və İnsan Haqları Büro-sunun seçkiləri müşahidə missiyası göndərməkdən imti-

na qərarı iclas iştirakçıları tərə-findən təəssüf hissi ilə qeyd olunub. Xəbərdə sonra deyilir ki, daxil olan məlumatlara əsa-



sən artıq bir çox yerlərdə inzi-bati resurslardan bəlli nami-

zedlərin xeyrinə istifadə olun-ması faktları var və bu kimi hal-lar AMİP-də narahatlıq yara-dıb. Odur ki, bir sıra Siyasi Şu-ra üzvləri və bəzi namizədlər mövcud şərtlər daxilində seç-kidə iştirakın mənasızlığı barədə fikirlər səsləndiriblər.

AMİP Siyasi Şurası qəra-ra gəlib ki, yerlərdən gələn təkliflər nəzərə alınmaqla bü-tün məlumatlar diqqətlə araş-dırılıb və hadisələr hazırkı isti-qamətdə davam edərsə, AMİP namizədlərinin seçki-lərdə iştirakı məsələsinə yeni-dən baxılınsın.

□ E.SEYİDAĞA

Rusiya Bakının Qərblə münasibətlərindəki ziqzaqvari dinamikanı diqqətlə izləyir. Təccüblü deyil. Çünki bu münasibətlərin xarakteri ABŞ və Avropa Birliyi ilə ikinci ildir böhranlı durum yaşayan Moskvadan ötrü mühüm əhəmiyyət kəsb edir. Kreml indiki vəziyyətdə Azərbaycan kimi vacib və strateji ölkəni müstəsna olaraq öz yanında görmək istəyir və bu istəyi gizlətmir də.

Təsadüfi deyil ki, Bakının Avropa Parlamentinin məlum qətnəməsi ilə bağlı son sətir ritorikasına Moskvadan dərhal dəstək reaksiyası gəldi - Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi açıq mətnlə Avropa Birliyini qınadı, Azərbaycan hakimiyyətinə rəğbətini nümayiş etdirdi.

Təbii ki, belə bir dəstək yalnızca iki ölkədəki siyasi sistemlərin oxşarlığından qaynaqlanmışdır. Həmçinin, boşuna da verilmir; ən əvvəl Bakını bir yandan Qərbə qarşı sərt tövrə davamlı şəkildə şirnikləndirmək məqsədi güdürsə, digər yandan ona incə mesajdır ki, Azərbaycan Rusiyaya arxalana bilər. Paytaxtımıza rus emissarlarının intensivləşən səfərləri də təxminən eyni hədəfə hesablanıb.

Moskva Azərbaycan siyasi istəblərini öz tərəfinə çəkmək üçün başqa ənənəvi riçaq və vasitələri də işə salıb. Məsələn, diqqətçəkicidir ki, Qərblə münasibətlər kəskinləşənə sonra şimal qonşumuz Azərbaycanın rəsmi şəxslərinə səxavətlə Rusiyanın yüksək orden və adlarını paylayır.

Axırıncı dəfə belə bir lütfə Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov layiq görülüb. Prezident Vladimir Putin onu "Dostluq" ordeni ilə təltif etməsi haqqında fərman imzalamışdır. Fərmanda bildirilir ki, Eyyubov "Rusiya ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində, iqtisadi-mədəni əlaqələrin inkişafına böyük töhfəyə" görə təltif edilib.

"Dostluq" ordeni heç də Eyyubovun yubiley yaş (70) bağlı deyil. Ona qalsın, 2015-ci ildə baş nazir Artur Rəsizadənin 80 yaş tamam olub. Amma Putin onu ordənə layiq bilməyib. Demək, Kremlin ölçü meyarlara düşünlü

düyü qədər bəsit deyil və yubiley yaşından qaynaqlanmışdır.

O zaman niyə Artur Rəsizadə yox, məhz Eyyub Yaqubov? Olmaya Moskvada 80 yaşlı Artur bəyin artıq "havasının çalındığı" qənaətdədirlər? Bəlkə də. Ancaq bu da var ki, 2003-cü ildən baş nazirin 1-ci müavini işləyən cənab Eyyub Yaqubov keçmiş xələfi Abbas Abbasovdan sonra Rusiya ilə iqtisadi və digər əlaqələrin inkişafında, onların kurasiyasında yetərincə ciddi rol oynayan

Üstəlik, Azərbaycanın yeni baş nazirliyinə iddiaçılar arasında zaman-zaman onun da adı halanmaqdadır. Mükafatlandırmanın Qərb-Bakı münasibətlərinin daha soyuq dönməsinə düşməsi isə ehtimalı eləməyə əsas verir ki, Yaqub Eyyubova Rusiyanın "Dostluq" ordeni həm də siyasi konyunkturaya nəzərən verilib.

Bu jesti Kremlin baş nazir postuna öz namizədi ilə bağlı incə bir çatdırışı (xəfif təzyiqi), yaxud Eyyubovla bağlı bir avans da say-

nitet, siyasi üstünlük qazandığını söyləmək mümkündür. Bu yerə xatırladaq ki, Rəsizadə-Eyyubov münasibətləri xeyli vaxtdır soyuqdur və hətta iddialara görə, ikinci məhz acıya öz postundan getmir ki, nə vaxtsa onu əvəzləsin...

Əlbəttə ki, Rusiyanın ödənilməsinə almaq avtomatik o anlamı gəlmir ki, onların hamısı "Moskvanın adamlarıdır". Ancaq aydın görünür ki, Kremlə ən azından buna ümid edirlər ki, onun mükafatını

Kremlin Bakıya qarşı

"Ödül siyasəti" - iddia

Putinin 80 yaşlı baş nazir Artur Rəsizadəni qoyub, onun 70 yaşlı müavin-rəqibi Eyyub Yaqubovu təltifləməsinin pərdəarxası; Rusiya Azərbaycanda gələcək baş nazirin kim olacağını nişan verir?..



Yaqub Eyyubov



Artur Rəsizadə

ən iri məmur sayılır.

Bəzi iddialara görə, Eyyubov Abbas Abbasov getdikdən sonra Rusiya hakimiyyəti ilə, eyni zamanda Dağıstan, Çeçenistan və başqa Şimali Qafqaz toplumları, hətta kriminal aləmlə işləməyə bacarıb. Sonradan bu işbirliyi onu Rusiyanın silah sənayesində, dəmir-filiz karxanalarında və taxta-şalban sexlərində ortağa çevirib. Başqa sözlə, Eyyubov Kreml üçün "kəşf edilmiş" adam deyil.

İstənilən halda, baş nazirin 1-ci müavininin bu dar macalda Moskvadan öz qocaman müdiri - baş nazir Rəsizadə (təkcə onunmu?) qarşısında əlavə bir immu-


alan məmurlar kritik anlarda, fors-major vəziyyətlərdə, xüsusən də seçki ilində Rusiya maraqlarını müdafiə etməsələr belə, onun əleyhinə də getməyəcəklər. Yəni "qarmaq" məsələsi.

Bu xüsusda Putinin bizimkilərə lütfkarlıqla "Dostluq" ordenləri paylamasının, bu dəfə hökumətdə "öz adamını" nişan verməsinin Azərbaycanın siyasi rəhbərliyində hansı assosiasiya yaratdığı maraqlıdır. Axi, hər necə olmasa, proses onun iradəsindən kənarında gedir və ortada bir qanqaldıcı Abbas Abbasov nümunəsi də var.

Nəhayət, sonda Moskvanın keçmiş MTN şefi Nəriman İmranov və Rusiya ədliyyəsinin keçmiş generalı İlqar Qasimovun əli ilə Azərbaycanda "Avrasiya hərəkatı" ideyasını yaymaq üçün yeni bir qurum yaratmaq kimi uğursuz cəhdini də yada salmaq olar. Hətta bir ara hakimiyyətin bu iki şəxsi həbs etməyə hazırlaşması barədə informasiyalar yayılmışdı...

□ **Siyaset şöbəsi**

Qurbanlıq dəyərlər, qurbanlıq insanlar



Zahid SƏFƏROĞLU
 zsafaroglu@gmail.com

I-ilə, bayram-bayrama calanıb gedir, gəl ki, Azərbaycan siyasi dustaq probleminə qurtula bilmir ki, bilmir. Bunun nə vaxt baş verəcəyini söyləməyə də daha kimsə artıq cürət eləməz. Rəsmi Bakının Qərblə münasibətlərindəki son qovğaları ciddiylə alsaq, belə görünür, "xəmir hələ çox su aparacaq".

Dönəmin bir özelliği də budur ki, Azərbaycan seçki ərafəsindədir. Qarşıdakı 18 oktyabr Müstəqillik Gününün növbəti ildönümü nəzərə alınmazsa, belə qənaət hasil olar ki, siyasi və vicdan məhbusları məsələsində "seçki amnistiyası" olmayacaq və ümidlər uzaq dekabrın 31-nə qalır.

Beləcə, Qurban bayramı da növbəti ciddi fürsətlərdən biri kimi əldən çıxmış oldu. Bu bayram isə təkcə dini çalar daşımır, eyni zamanda dövlət səviyyəsində qeyri-ış günü kimi elan edilib. Demək, günahsız yerə cəza çəkənlərin heç olmasa, bir qismini öz doğmalarına qovuşdurmaq mümkün idi.

Tutaq ki, Qarabağ veteranı, türmədə ikən gənc övladını itirmiş Tofiq Yaqublunu hələ də həbsdə saxlamağın nə anlamı var, başa düşülmür. Bəs eləmədimi onu zindanda saxlamaq? Eləcə də, İlqar Məmmədov, şərhlənərək həbs cəzası almış Yadigar Sadiqov, hicab məhbusları. Üstəlik, bu inadkarlığa görə ciddi beynəlxalq təşkilatlarla, Avropa Birliyi və ABŞ-la üz-göz olmağa dəyərdimi? Bizcə, yox.

Şübhəsiz ki, həmin strukturların, Qərbin ilk dəfə olaraq Azərbaycanda parlament seçkilərini faktiki, boykot etməsinin və ya boykota çağırmasının, müşahidəçilər göndərməməsinin qayəsində həm də bu durur.

Bəzən deyirlər ki, Azərbaycan hakimiyyəti ultimatum dilini xoşlamır, o üzdən siyasi məhbus məsələsinin həlli gecikir. Kim xoşlayır ki, bu dil? Amma hətta belədirsə də, axı ona kimi uzun müddət rəsmi Bakı ilə xahiş-minnət, "pissim-mişim" siyasəti aparılıb və effekti olmayıb.

Acı gerçək bundan ibarətdir ki, hakimiyyət üstündən neçə-neçə rəsmi, dini bayram, Respublika Günü, Müstəqillik Günü, Ramazan, Qurban bayramları keçsə də, "sakit zamanlarda" da bu insanlara qarşı mərhəmət göstərmək həvəsində olmayıb. Onda necə olsun? Atalar demiş, "elə dədəm vay, belə nənəm vay..."

Başqa yandan, insan haqları ölkələrin daxili işi deyil. Əgər Azərbaycandakı iqtidar KİV-ləri ABŞ kimi dünyanın 1 nömrəli dövlətində - "demokratiya beşiyi"ndə də insan haqlarının pozuntusundan rahatca danışıb-yazırsa, hətta Barak Obamanı aşağılayırsa, Azərbaycan kimi kiçik və qeyri-demokratik ölkədə təməl haqları mövzusunda irad bildirənlər nədən dərhal hədəfə alınır?

Demokratik dövlətin əsas atributu orada siyasi və vicdan məhbusunun yoxluğudur. Müasir dövlət təsnifatına görə, ərazisində birçə siyasi dustaq saxlanan, hakimiyyəti birçə dəfə belə seçki yolu ilə dəyişməyən dövlət demokratik sayılmır.

Nəhayət, gerek unudulmasın ki, Azərbaycan beynəlxalq qurumların üzvü olmaqla, beynəlxalq konvensiyalara qoşulmaqla öz suverenliyinin müəyyən hissəsindən könüllü imtina edib. Elədisə, arada Bakıya qarşı sərt ton sərgilənsə, buna da təəccüblənmək yox, onun səbəblərini aramaq, tənqidlərdən nəticə çıxarmaq daha məqbul yol deyilmir?

Yox, beynəlxalq təşkilatlardan birtərəfli imtina yolu tutulacaqsın, o zaman gerek biz Qarabağ məsələsində, milli təhlükəsizlik məsələsində beynəlxalq dəstəyə də belə bağlamayacaq. Bu isə dövlət və cəmiyyətimiz üçün siyasi intihar olardı və yəqin ki, ona gedilməz.

Bu yöndə düşünməyə belə dəyməz. Zira, Azərbaycan çağdaş, sivil dünyanın ayrılmaz tərkib hissəsidir və istəse də-istəməsə də, gec-tez demokratikləşməyə məhkumdur. Odur ki, ortaq (ümumbəşəri) dəyərləri qoruyacaq ki, həm onları, həm də günahsız insanları qurbanlıq etməyək.

Türkiyə prezidenti: "Spasibo..."

Ərdoğan Moskva məscidinin açılışında iştirak etdi

Sentyabrın 23-də tarixi Moskva məscidinin bərpa-dan sonrası açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Ərdoğanın çıxışını rus dilində təşəkkür edirəm anlamına gələn "Spasibo" kəlməsi ilə təmmələməsi diqqət çəkib.

Ərdoğan onu mərasimə dəvət edən Şeyx Ravil Qaynuddinə, məscidin bərpasında iştirak edənlərə, o sıradan Türkiyə Diyanət İşləri Başqanlığına, Türkiyə Diyanət Vəqfinə təşəkkürlərini çatdırıb: "111 illik məscidin bərpası Türkiyə-Rusiya dostluğuna ciddi bir qatıqdır. Mən bu məscidi Rusiyada sabitliyin təminatçısı olaraq görürəm. Bu gün dünya böyük köçkün problemi yaşayır. Ancaq çıxış yolu sərhədləri bağlamaqda, onları dənizdə ölümlə üz-üzə qoymaqda yox, ölkələri onlar üçün yenidən yaşanılacaq hala gətirmək



dədir. İstanbul başda olmaqla, Türkiyənin bir çox şəhərlərində müxtəlif məscidlər, kilsələr, sinaqoqları yan-yanı görmək mümkündür. Birlikdə yaşaya bilmək təcrübəmiz Türkiyə ilə Rusiyanın ortaq özəllikləridir. Bu gün açılışını etdiyimiz Moskva Mərkəzi Məscidi də buna örnekdir. Bu gözəl aksiyanı himayə et-

diyi üçün Rusiya prezidenti Vladimir Putinə təşəkkür edirəm".
Rusiya Müftülər Şurasının rəhbəri Ravil Qaynuddin açılış mərasimindəki çıxışında Türkiyə dövlətinə, Türkiyədən gələn memarlara, xəttatlara, ustalara təşəkkür edib: "Biz Qurban bayramını onlarla birlikdə bu məsciddə keçirmək istəyirik. Bu məscidin

açılışı sadəcə Rusiya müsəlmanları üçün deyil, İslam dünyası üçün bayramdır. Türkiyə dövlətinin bu işə böyük maddi və mənəvi yardımları oldu. Biz yaxşılıqları unutmaq. Rusiya və Türkiyə müsəlmanları arasında dostluq münasibətlərinin qüvvətlənməsi üçün duaçıyıq".

Türkiyə prezidenti ilə bərabər Moskvaya Türkiyənin enerji və təbii qaynaqlar naziri Ali Rıza Alaboyun, daxili işləri naziri Feridun Sinirlioğlu, iqtisadiyyat naziri Nihat Zeybekci də gedib.

"Hürriyyət" qəzeti yazır ki, Rusiya müsəlmanları İdarəsinin bərpa etdiyi məscidin iç dekorasiyasını Türkiyə Diyanət İşləri Başqanlığı və Türkiyə Diyanət Vəqfi klassik Osmanlı üslubunda yeniləyib. Məsciddə eyni vaxtda 10 min nəfər namaz qılması mümkündür. 6 mərtəbəli məsciddə yaşlı və əlillər üçün 6 lift quraşdırılıb. Məscidin qübbəsi 46, minarəsinin hündürlüyü isə 27 metrdir. Məscidin üst qatlarında Moskvanı seyr etmək üçün xüsusi məkanlar ayrılıb.

Bərpa işlərinə 170 milyon dollar xərclənib. Əsas sponsor iş adamı Süleyman Kərimovdur.

Açılış mərasimi dünya mediasının diqqətində olub. «CNN International», «Al Jazeera» və «Euro News» mərasimi canlı yayımlayıb.

□ **Aygün MURADXANLI**



Qeyri-mütənasib Məmmədیارov

Zamin HACI
zaminhaci@gmail.com

General oğlu ilə ofisiyanın qaçdı-tutdu videosu bir daha göstərdi ki, respublikamızda idmana dövlət qayğısı qətiyyətlə yalan, əfsanə deyildir. Hər iki şəxs yorulmadan uzun müddət süpürüldülər, general oğlu mükəmməl bıçaq soxmaqla növbəti Avropa oyunlarında respublikamızın idman şərəfini qılıncoynatma, nizə atma yarışlarında qoruya biləcəyini isbat etdi. Ofisiyan da az aşın duzu olmadı, bıçaqlandıqdan sonra mükəmməl gülüş fəndi ilə general oğlunu yerə çırpdı.

Belə hadisələrə görə biz Azərbaycanı sevirik, burda yaşadığımız üçün həzz alırıq. Örnək üçün, Almaniya "bandotdel" jurnalist qızları tutmaq əvəzinə belə general oğlunu dama basardı. Bizdə isə cəmi üç ay şərti cəza verilmişdir. Yaxud Fransada ofisiyan heç vaxt general uşağını yerə çırpma bilməzdi.

Bu baxımdan, mən xarici işlər nazirimiz Məmmədیارovun Avropaya yönələn hədələrini anlayıram. Sitat: "Avropa Parlamentinin qətnəməsi Azərbaycan-Avropa əlaqələrinə ciddi zərbə vurub. Hər hansı təsisat Azərbaycanla münasibətdə belə qeyri-etik ifadə formasını seçirsə adekvat və qeyri-adekvat formada cavabını alacaqdır".

Hərçənd adekvat sözünün anlamı uyğun deməkdir, gərəsən, Elmar müəllim Avropaya qarşı uyğun olmayan hansı formada cavab verəcək? Səfirələrini tapıb-toplamaq yerinə tavlologiya ilə məşğuldur.

ATƏT-in deputatxana seçkisinə 400 müşahidəçi göndərmək arzusunda yapistlər qadağa qoyub, 125 nəfərə razılaşıblar. Nəticədə ATƏT seçkini müşahidədən ümumiyyətlə imtina edib. İndi Elmar müəllim bu mövzuda da Avropanı qınayır, deyir bu qədər müşahidəçi göndərmək istəyi anormaldır, ATƏT bu qədər müşahidəçini ancaq əhalisi 100 milyon nəfər olan dövlətlərə göndərir. Sitat: "9.5 milyon əhalisi olan Azərbaycana 125 seçki dairəsi üzrə 400 nəfər qısa və uzunmüddətli müşahidəçinin göndərilməsi hər hansı normal məntiqə sığmır və tamamilə qeyri-mütənasib xarakter daşıyır".

Eh... O qədər yalan danışblar, gözləri necə tutulubsa elementar informasiya-axtarış sistemlərini unudublar. Əgər Məmmədیارovun google-dan xəbəri olsa heç vaxt belə gopa basmazdı. Çünki mən çox sadə axtarıla 2010-cu il deputatxana seçkisinə Azərbaycanın ATƏT-dən neçə müşahidəçi dəvət elədiyini (*məhz dəvət elədiyini!*) tapdım. 16 nəfərlik əsas heyət, 22 uzunmüddətli müşahidəçi və bərbəş seçki günündə səsvərməni müşahidə etmək üçün ATƏT üzvü dövlətlərdən 450 nəfərlik qısamüddətli müşahidəçi gəlmişdi!

Normal deyildisə, o zaman niyə normal idi? Bunun cavabını mən bilərəm. O vaxt neft pulu zibil kimi idi, yapistlər əmin idilər ki, ATƏT-in nəinki 450, lap 1450 müşahidəçisinin də ağızını rüşvətlə yuma bilərələr. (*Avropada namuslu insanlar daha çoxdur və onların sayəsində ATƏT heç o seçkiyə də yaxşı rəy vermədi, amma bu, başqa mövzudur*).

İndi isə pul yoxdur. 450 ac müşahidəçini doyurmaq, küürü, hədiyyə, rüşvətlə yola salmaq ağır xərcdir. Məsələ budur. Yoxsa hansı normalar, nə mütənasiblik, nə fisincan-plov... Hamısı bizim XİN üslubunda çərənləmədən başqa bir şey deyil. O çərənləmə ki, 22 ildir Qarabağa aid əşidirik. Pul azaldığı üçün Elmar müəllim indi təkə Qarabağ istiqamətində işlənilə bilməz, bunu hər mövzuda danışdıracaqlar. O da danışıqca xoruz buraxacaq. Sonra kənd təsərrüfatı naziri həmin xoruzları kəsib xoruz səsi eşitməmiş yalan danışanlara pay verəcəkdir.

Yapistlərin ucuz demagogiyalarından biri də guya müstəqil siyasət yeritmələri ilə bağlıdır. Deyirlər heç kim bizim daxili işimizə qarışa bilməz. Misal üçün, Avropa Məhkəməsinin bəzi qərarlarını - siyasi dustaqları buraxmaq haqda - yerinə yetirmək istəməzlər. "Arqument" də budur ki, bizim məhkəmə ali orqandır.

Açıq yalandır. Azərbaycanın imzaladığı beynəlxalq sənədlərə görə Avropa İnsan Haqları Məhkəməsinin bizim məhkəmədən üstün olması qəbul edilib. Bunu qəbul etməsə, daha nə boş-boş danışsın? Ya imzanı geri çək, Şimali Koreya kimi, "kişi kimi" müstəqil ol, ya da ikiüzlülük etmə. Hamı da işini bilsin.

Yox, əgər vaxt qazanıb neftin təzədən bahalaşacağına ümid edirsinizsə, bu da boş ümidir. Amerika şist neft-qazını o qədər çıxarır ki, bir azdan neft bəlkə Rövneqə də lazım olmadı.

Sentyabrın 21-22-də Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) seçkiqabağı missiyası Azərbaycanda səfərdə oldu. Parlamentdə təmsil olunan partiyalar və bəzi müxalifət partiyalarının, vətəndaş cəmiyyəti, media təmsilçiləri ilə görüşlər keçirdilər. Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü, deputat Elxan Süleymanov AŞ PA-nın seçkiqabağı missiyasının səfəri ilə bağlı APA-ya müsahibəsində deyib ki, Azərbaycan Avropa Şurasına üzv olarkən hər iki tərəf öz üzərinə müəyyən öhdəliklər götürüb.

KXCP sədri Mirmahmud Mirəlioğlu AŞ PA müşahidəçiləri sırasında olan Türkiyə təmsilçisinin mövqeyinin Yeni Azərbaycan Partiyasının təmsilçilərinin mövqeyindən fərqli olmadığını bildirdi: "AŞ PA müşahidəçisi olan Türkiyə təmsilçisi Avropa Parlamenti-

seçki prosesini müşahidəsinə imkan vermir. İndiki halda AŞ PA müşahidə missiyasına xüsusi diqqətin ayrılması qəribə deyilmi?! 25 illik siyasi təcrübəm, bu bərədə əldə etdiyim məlumatlar və siyasi intuisiyam mənə deyir ki, AŞ PA müşahidə missiyası bu seçkilər-

AŞ PA-nın müşahidə missiyasından iqtidarın və müxalifətin gözləntiləri



Elxan Süleymanov:
"AŞ PA-da da güclü mövqeyə malik olan anti-Azərbaycan qüvvələri seçkiləri müşahidə etməsinin qarşısını almağa çalışırlar"

Avropa Şurasının üzərinə götürdüyü öhdəliklərdən biri də seçkilərin müşahidəsinin aparılması ilə bağlıdır. Beləliklə, AŞ PA nümayəndə heyəti tərəfindən Azərbaycanda keçiriləcək seçkilərin müşahidə edilməsi bu qurumun öhdəliklərinin tərkib hissəsidir. Odur ki, AŞ PA-nın seçkiqabağı missiyasının seçkiqabağı prosesi və 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlıqları qiymətləndirmək məqsədilə 21-22 sentyabrda Bakıya səfər etmələri təqdir olunmalıdır: "1 noyabr parlament seçkilərində seçki müşahidə missiyasının həyata keçirilməsi vacibdir. Belə ki, prosedür qaydalarına əsasən monitorinq prosesində olan istənilən üzv ölkədə belə müşahidə missiyasının keçirilməsi məcburidir. Odur ki, seçkiqabağı missiyanın ölkəmizə səfər etməsi, müxtəlif görüşlər keçirməsi, seçkilərə hazırlıqla bağlı məlumatlar əldə etməsi müsbət dəyərləndirilməlidir".

E.Süleymanov deyib ki, bir müddətdir aparıcı güc mərkəzlərində, beynəlxalq təşkilatlarda anti-Azərbaycan iştirakı hədsiz dərəcədə güclənib və müəyyən qüvvələr seçkilərdən öz məkrli məqsədləri üçün istifadə edərək Azərbaycanı beynəlxalq aləmdən təcrid etməyə çalışırlar: "Həmin qüvvələr Avropa Parlamentində seçkiləri müşahidə etməmək bərədə qərarın qəbul edilməsinə nail oldular. Anti-Azərbaycan qüvvələrin planlarına əsasən AP-nin qəbul etdiyi bu qərar seçkilərlə bağlı Azərbaycanın təcrid edilmə kampaniyasına start verməli idi. Təəssüflər olsun ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları



Arif Hacı:
"AŞ PA-dan məhdud sayda müşahidə missiyasının Azərbaycana dəvət olunması, bu missiyanın xüsusi vacib bir missiya kimi təqdim olunması müəyyən suallar yaradır"

Bürosu da sentyabr ayında müxtəlif bəhanələrlə seçkiləri müşahidə etməkdən imtina etdi. Azərbaycan tərəfi seçkiləri müşahidə etməklə bağlı DTİHB-yə dəvət göndərmişdi. DTİHB-də seçkiləri müşahidə etməkdən imtina qərarı qəbul edilərkən anti-Azərbaycan qüvvələri bütün beynəlxalq təşkilatların oxşar qərarları verəcəyinə ümid edirdi. Odur ki, DTİHB-də bu qərarın qəbul edilməsi ölkəmizi Avropa cəmiyyətindən təcrid olunmasına əmin olmaq üçün təşkil edilib. Biz anti-Azərbaycan qüvvələrinin ölkəmizi təcrid etmə planları və addımları bərədə dəfələrlə KİV vasitəsilə ölkə ictimaiyyətini məlumatlandırmışıq. AŞ PA-da da kifayət qədər güclü mövqeyə malik olan anti-Azərbaycan qüvvələri mövcuddur və bu qüvvələr hər vaxt AŞ PA-nın Azərbaycanda seçkiləri müşahidə etməsinin qarşısını almağa çalışırlar. Bununla belə, xüsusi vurğulamalıyam ki, Avropa Şurasının Bakı ofisi açıq şəkildə bildirdi ki, 5 il bundan əvvəl keçirilən parlament seçkilərindən sonra irəliləyiş əldə edilib və bu ölkə təcrid oluna bilməz. Avropa Şurasının Bakı nümayəndəliyini seçki müşahidə missiyasını dəstəkləyib. Fikrimcə, AŞ PA seçki müşahidə missiyasının 1 noyabrda Azərbaycana gəlməsi mühüm əhəmiyyət kəsb edəcək. Onların iştirakı qiymətləndirməsindən daha çox vacibdir".

Azərbaycan müxalifətinin AŞ PA müşahidə missiyasından gözləntilərinin nə olduğu na gəlincə, seçkiyə qatılan müxalifət təşkilatlarının rəhbərlərinin açıqlamalarından belə məlum oldu ki, onlar AŞ PA müşahidə missiyasına etimad etməzlər.



Pənah Hüseyn:
"AŞ PA-nın müşahidə missiyasından heç bir müsbət gözləntim yoxdur"

nin qəbul etdiyi məlum qətnəməni başadüşülən hesab etmədiyini dedi. AŞ PA-dan gələn müşahidə missiyasının bir-iki müxalifətçini çıxmaq şərti ilə əsasən müxalifət partiyalarından ayrılın, dünən meydana çıxanları görüştə dəvət etməsi, verdikləri açıqlamalar həmin müşahidə missiyasının məhz sifarişlə Azərbaycana gəldiyinin göstəricisidir. Bu, kürü diplomatiasının davamıdır. Dar məqamda bunları tək qoymaq olmaz yanaşması ilə dəvət əsasında reallaşan missiyadır. Normalda diqqətlə izləyən seyrci nəyin necə olduğunu gözəl bilir. Hakimiyyət guya indi istəyir ki, AŞ PA müşahidəçilərini gətirməklə səhvini düzəltsin. Amma üzrü günahından bətər olur".

M.Mirəlioğlu seçkini ATƏT-in müşahidə missiyasının izləməsinin vacibliyi və ATƏT-in bunun üçün Azərbaycana buraxılmamasına da münasibət bildirdi: "Azərbaycan hakimiyyəti ATƏT-i seçkiləri müşahidə etməyə buraxmaq istəmir. ATƏT illər boyu özünün əkdiklərini biçdi. 22 il müddətində keçirilən bütün seçkilərə, referendumlara müsbət rəy verəndə, demokratiyaya doğru addım atıldığını bəyan edəndə bilməli idilər ki, axırı belə olacaq. Hakimiyyət indi ATƏT-in özünə də yerini göstərdi. İllər boyu ATƏT-in tutduğu yol Azərbaycanda onun özünün də missiyasına son verilməsinə gətirib çıxardı".

Müsavat Partiyasının başqanı Arif Hacı AŞ PA-nın müşahidə missiyasına şübhə ilə yanaşdığını bildirdi: "Əslində seçkilərdə etimadlı, real müşahidə missiyası ATƏT-in müşahidə missiyasıdır. Bildiyiniz kimi, hakimiyyət ATƏT-in müşahidəçilərini tam tərkibdə



Mirmahmud Mirəlioğlu:
"Bu, kürü diplomatiasının davamıdır"

də neqativ rol oynayacaq əsas qurumlardan biri olacaq. Bütün əlamətlər göstərir ki, Azərbaycan hakimiyyəti məhz AŞ PA müşahidə missiyasının seçkiləri müşahidə etməsində maraqlıdır. Çünki əslində seçkilərdə müşahidə missiyasını həyata keçirən əsas qurum ATƏT olduğu halda Azərbaycan hakimiyyəti ATƏT-in 380 nəfərlik müşahidəçi missiyasını Azərbaycanda qəbul edə bilməyəcəyini bəyan etdi. Bunun nəticəsində ATƏT-in müşahidə missiyasının Azərbaycana gəlməsi yasaqlandı. Belə olduğu halda AŞ PA-dan məhdud sayda müşahidə missiyasının Azərbaycana dəvət olunması və bu missiyanın nümayəndələrinə xüsusi diqqətin yetirilməsi, bu missiyanın xüsusi vacib bir missiya kimi təqdim olunması müəyyən suallar yaradır. Mənim narahatçılığım da bununla bağlıdır".

AXP sədri Pənah Hüseyn isə bəyan etdi ki, AŞ PA-nın müşahidə missiyasından heç bir müsbət gözləntisi yoxdur: "Bizim daxil olduğumuz geosiyasi məkanda seçkiləri müşahidə üzrə əsas funksiyaları ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu həyata keçirir. Ona görə də bizim müraciətimiz olub ki, Azərbaycan hökuməti müşahidəçilərin sayı məsələsində ATƏT-ə kompromis əldə eləsin və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun xətti ilə 1 noyabr parlament seçkilərinin müşahidəsi təşkil olunsun. Çünki seçkilərin beynəlxalq birlik tərəfindən hansı dərəcədə qəbul edilib-edilməməsi məsələsində də həlledici fikir məhz ATƏT-in müşahidə missiyasının rəyi ilə bağlıdır".

□ Etibar SEYİDAĞA

Desəydim, özü də xatırlamayacaqdı. Ona görə heç demədim; fürsət də olmadı əslində. Yaxın deyildik, mən onu efirdə, qəzet səhifələrində görürdüm, o məni haradasa görürdümü, bunu da bilmirdim...

...Kənd müəlliminin 22 yaşlı ambisiyalı, özündən-razı, inadçı oğlu üçün onun etimadı, dediyi isti sözlər, bircə şeirini dinləyib də, içini üzünə söyləməsi fəvqəladə təsirli idi, unudulmazdı; izaholunmaz dərəcədə böyük stimül idi...


Rauf ARIFOĞLU

Şeir yazırdım (*həm də şeir*), yazdıqlarımı qoltuğuma vurub, ayda iki-üç dəfə təhsil aldığı Gəncə şəhərindən Bakıya gəlirdim, tanınmış şairləri, yazıçıları, jurnal redaksiyalarını yağırdım; iki-üç adamdan başqa, kimsə də məni ciddiyyə almırdı, yazdıqlarımı bəyənirdi, çap etmirdi...

Kim idi o iki-üç nəfər? Mərhum şairimiz Şahmar Əkbərzadə, Fikrət Sadıq... Daha heç kim... Üç də deyilməmiş...

Onlar da xatırlamazlar - yaşayanlardan Vaqif Bayatlı, Abbas Abdulla, rəhmətliklərdən Yusif Səmədoğlu, Bəxtiyar Vahabzadə... qapılarını bir dəfəlik bağlamışdılar üzümə. Görünür, ısrarım ilə bezdirmişdim onları. Bakıya gələ bilməyəndə də hər gün "istehsal etdiyim" çoxsaylı şeirlərimi həftədə bir dəfə onlara və daha haralara yollayırdım...

Vaqif Bayatlı demişdi ki, dili yaxşı bilirsən, amma bu nədi yazırsan? Bunları aşiq Ələsgər (*və daha kimlər*) səndən 100 dəfə yaxşı yazıb gedib(lər)...

Və əslində onlar haqlı idilər. Amma mən inadkar idim və hər hansı tənqiddən də təsirlənməzdim... Tam əksinə idi...

Bakıya təyinatla işə gəldim. 2 ay sonra milli-azadlıq hərəkatına qoşulmuşdum. Bakıya gəlişim ərəfəsində tələ üzümə gülmüşdü. Azərbaycanın böyük şairi Məmməd İsmayıl o zamanın ən populyar KİV-i olan "Gənclik" jurnalında bir publisistik yazımı dərc etmişdi. Mümkün olacaq şey deyildi - lakin Allah Məmməd adlı bir qulunun əli ilə qapını aralamış, mənə yol göstərmişdi... Bircə yazı ilə ünlü oldum - o qədər məktublara alırdım ki... Kəndə, rayona, bitirdiyim instituta səs düşmüşdü -

lə yetişməyib.

Məmməd Aslan, ilk dəfə canlı olaraq gördüyüm şair hər kəslə opponentlik etdi: "İnsafın olsun, a Məmməd. Bu adam şairi...". Sonra şeirimdəki son iki mısraı əzbərdən dedi, arqument yerinə:

"Günbatan tərəfə bir atlı keçdi,

Məmməd Aslan içimi aydınlatdı, inamımı artırdı, məsajlarını oxucuya yetirə bil-məm üçün "şifrəmi" verdi. Etimadın, anlanmanın necə gözəl bir şey olduğunu nümayiş etdirdi. Bir kəndli gəncin Bakıda öz qələmi ilə üreklərə, böyük adamların ağılı və fikirlərinə yol tapa biləcəyinə inandırdı məni...

Məmməd Aslan 26 il gecikmiş təşəkkür yerinə...

yer-yerindən oynamışdı; ya da o zaman mənə elə gəlirdi.

Sonra Allah Məmmədlərdən daha birini rastıma çıxardı - Məmməd Aslan. "Gənclik" jurnalının redaksiyasında Məmməd İsmayılın rəhbəri olduğu ədəbiyyat dərnəyinə yazılmışdım; hər dəfəsində ısrarla şeir oxuyurdum; lakin Məmməd İsmayıl onlardan birini də dərc etmirdi. Bəyənirdi.

Mən ona heç demədim ki, geniş məqaləsi dərc olunan tələbə - Rauf Abbasov mənəm.

O da bunu heç bilmədən iki-üç dəfə Rauf Abbasovu "Rauf Araz" adlı gənc şairə nümunə gətirdi.

Ən təsirliyi və ilk dəfəsi belə oldu:

Məmməd Aslan da dərnəyə qatılmışdı - şeir oxuyurdum; Teyfur Çələbi, Yunus Oğuz yadımdadı; Salam Sarvan adını orada eşitdim - böyük şair olacağını hər kəs əminliklə söyləyirdi; Akif Əhmədgil, Məti Osmanoglu, Sabir Sarvan ... və başqaları kimi gənc yazar və şairləri Məmməd İsmayıl işə götürdüydən, onlar zətan orada idilər.

Belə bir ortamda mən də şeir söylədim - indiki vaxtım olsaydı, heç cəsarət etməz, ağzımı da açmazdım; amma o zaman cəsarətim istedadımdan da böyük idi; ağılıma gələn hər şeyi edirdim...

Bəyənmedilər. Məmməd İsmayıl dedi ki, bu uşağda nəse var, amma hə-

Günəş bağlanmışdı hö-rüklərinə..."

Və bu iki sətirlə bütün içimi, yaşadıqlarımı, Günəşimi kimin və necə apardığını açdı qoydu... Dedi ki, bu, bir rəsm tablosudur - bunu şair olmayan belə "çəkəməz"...

Həm heyrdədim, həm də trans vəziyyətində. Belə hissləri ilk dəfə idi yaşayırdım. Böyük şairlərdən biri mənim bircə dəfə oxuduğum şeirimdən bir parçanı əzbərdən deyir və məni sözün həqiqi mənasında vəsf edirdi...

İki Məmməd bir neçə dəqiqə mübahisə etdi; bu Məmməd o Məmmədə dedi ki, "a, Məmməd..."

Məmməd İsmayıl bu dəfə qayıdandan ki, "Tovuz rayonunun Yuxarı Öysüzlü kəndindən Rauf Abbasov adlı bir gənc məktub yazır, onu nöqtəsinə-vergülünə dəymədən çap edirəm. Üzünü də görməmişəm. Yaxşı olsaydı, bu gəncin şeirlərini də dərc edərdim. Bu uşağda da nəse var, bilərəm, bir şey olacaq. Amma hələ yetişməyib..."

Məni mənə misal gətirirdi. "O, mənəm", demək gəlmədi içimdən, demədim... İki Məmməd oradaca mənə ömürlük dərs verirdi! Üçümüzün də xəbərimiz yox idi...

Məmməd İsmayıl məni ən güclü olduğum sahəyə - publisistikaya yönəltdi və ən zəif olduğum sahədən - şeirdən birdəfəlik araladı.

Və başladım...

Şeiri daha az yazdım. Publisistikaya keçdim. Çoxlu oxudum - çoxlu yazdım - zətan 9-cu sinifdən üzünə yana, "Martin İden"i oxuyandan bəri həyatdakı əsas işim, zövqüm, əyləncəm - hər şeyim yazmaqdı; daha şövqlə girişdim... Az müddət sonra Azərbaycanın siyasi həyatında Şenol imzası vardı. Ün salmışdı; qeyri-formal jurnalistikanın sirlisi, həm də sevilən, axtarılan imzası idi...

Elə həmin zamanlarda "Birlik" dərgisini redaktə etməyə başladım, çoxlu yazılar yazdım. Broşurlar çap etdim, dostlarla səyyar satışın əsasını qoyduq...

1989-cu ilin oktyabr-noyabr aylarında da "Yeni Müsavat" qəzetini yaratdım...

Sonra yazımda adlarını çəkdiyim və çəkmədiyim bütün şairləri, yazıçıları onların xəbəri olmadan onlarla birgə qurduğum, böyütdüyüm "Yeni Müsavat" qəzetində, "Dünya" jurnalında dərc etdim. Yazılarını, müsahibələrini, məsajlarını, ...nekroloqlarını (*qalanlara cansağlığı*) yayınladım, xatıratlarını əziz tutdum.

Onlardan biri də gizli xeyirxahım, gözəl insan, böyük şair Məmməd Aslan idi.

Bu yazının ardından ona 26 il öncəki davranışına qarşı təşəkkür icabı olaraq, bir dua oxumaq boynumun borcu...

Allah rəhmət etsin.



"Ölkəmizə qarşı məqsədyönlü kampaniya söyləri boşa çıxdı"

İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclası olub

2017 -ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 23-də birinci iclası olub. (president.az)

Prezident İlham Əliyev 2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini bildirərək bu oyunların həm dünya, həm İslam aləmi üçün əhəmiyyətini qeyd etdi. İslam Həmrəylik Oyunlarının Azərbaycanı bir daha dünyada böyük nüfuzla malik ölkə kimi nümayiş etdirəcəyini deyən dövlətimizin başçısı bu idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanın əlindən gələni edəcəyini vurğuladı. Bir neçə gün əvvəl oyunların Təşkilat Komitəsinin yaradılması ilə bağlı sərəncam imzaladığını deyən Prezident İlham Əliyev komitəyə rəhbərliyin Mehriban Əliyevaya həvalə olunduğunu bildirdi. Qeyd etdi ki, Mehriban Əliyeva həm "Eurovision", həm birinci Avropa Oyunları ilə bağlı yaradılan təşkilat komitələrinə rəhbərlik edib və bu tədbirlər yüksək səviyyədə keçirilib. Xüsusilə birinci Avropa Oyunlarının nəticələrini qeyd edən dövlətimizin başçısı bu yarışların standartlarının Azərbaycanda müəyyən olunduğunu vurğuladı.

"Azərbaycan bütün dünyaya göstərdi ki, ölkəmiz sürətli inkişaf dövrünü yaşayır", - deyən Prezident İlham Əliyev oyunlar ərəfəsində ölkəmizə qarşı çirkin kampaniyanın aparıldığını, bəzi xarici dairələrin Azərbaycanı ləkələmək üçün böhtan dolu uydurma informasiyalar yaydığını xatırlatdı, bunun təsadüfi olmadığını, məqsədyönlü xarakter daşdığını qeyd etdi. Dövlətimizin başçısı bu söylərin boşa çıxdığını deyərək bildirdi ki, qonaqlar Azərbaycanın realıqlarını öz gözələri ilə gördülər, ölkəmizin multikulturalizm mərkəzi, Bakının isə dünyanın ən gözəl şəhərlərindən biri olmasının, könüllülərin öz vətəni ilə fəxr etdiklərinin, Azərbaycan idmançılarının peşəkərliliyinin şahidi oldular. Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasət apardığını və sürətlə inkişaf edən ölkə olduğunu bildirdi, gələcəkdə belə bayramların daha çox olacağına əminliyini ifadə etdi.

Prezident İlham Əliyev yaxın gələcəkdə ölkəmizdə dünyada böyük nüfuzla malik "Formula-1" yarışının, Dünya Şahmat Olimpiadasının keçiriləcəyini, bu yarışların ölkəmizdə təşkilinin Azərbaycanın dünyada daha çox tanınmasına xidmət edəcəyini diqqətə çatdırdı.

IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva göstərilən etimada görə prezidentə təşəkkürünü bildirdi. Əmin olduğunu bildirdi ki, İslam Həmrəylik Oyunları da yüksək səviyyədə keçiriləcək və Azərbaycan xalqının etimadını doğruldacaq. Bu günə qədər keçirilən tədbirlərin ölkəmizin gücünü, təşkilatçılıq qabiliyyətini nümayiş etdirdiyini deyən Mehriban Əliyeva vurğuladı ki, İslam Həmrəylik Oyunları müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq. Mehriban Əliyeva birinci Avropa Oyunları dövründə əldə edilən böyük təcrübədən bu oyunlar zamanı da istifadə olunacağını söylədi.

Mehriban Əliyeva ilkin hazırlıq işləri haqqında məlumat verdi.

O bildirdi ki, yarışların keçirilməsi ilə bağlı geniş tədbirlər planı hazırlanır və qısa müddətdə təqdim olunacaq.

Gənclər və idman naziri, oyunların Təşkilat Komitəsinin üzvü Azad Rəhimov çıxışında birinci Avropa Oyunlarının yüksək səviyyədə keçdiyini, IV İslam Həmrəylik Oyunlarının da beynəlxalq standartlara uyğun şəkildə təşkil ediləcəyini, bunun üçün ölkəmizdə bütün imkanların olduğunu diqqətə çatdırdı.

İclası yekun vuran Prezident İlham Əliyev Təşkilat Komitəsinin bütün vəzifələri uğurla icra edəcəyinə əminliyini bildirdi.

Sonda Prezident İlham Əliyev qarşıdan gələn Qurban bayramı münasibətilə təbriklərini çatdırdı.

Onunla danışmaq təxmin edildiyindən də çətin oldu. Bir Allah, bir şahidlər bilir, müsahibə üçün razılıqlar neçə dəfə verildi, tərəddüdlər, uzun-uzadı telefon danışqları... Hətta bir dəfə görüşdük, 4-5 saatlıq görüşün sonunda müsahibə də alındı, amma sonra ondan da vaz keçildi. O hekayəni isə xatırlamaq belə istəmirəm.

(Əvvəli ötən sayımızda)

Keçmiş millət vəkili, 1 il 3 aylıq məhbusluq dönməmindən sonra 2014-cü ilin 5 mayında azadlığa çıxan Güler Əhmədova o vaxtdan bəri mətbuatda epizodik olaraq görünüb. Bir-iki suala cavab verib, siyasətdən, ictimai həyatdan uzaqlaşdığını deməklə kifayətlənib sadəcə. Amma bu sətirin müəllifinə elə məhkəmə zalında dediyi "mən çıxacam və biz oturub qız-qıza danışacağıq" anonsu aktuallığını hər zaman qoruyurdu.

Müsahibənin əvvəlindən şərtini qoydu: nə məlum videodan, nə Elşad Abdullayevdən, nə siyasətdən, nə də Sevinc Babayevadan danışacam... Söz sözü getirib, mövzu sadaladıqlarımıza gəlincə isə, "onda danışmıram" deyib, ayağa durdu. Və biz də eks - deputatın, siyasət adamının son bir neçə ildə hamımızın gözü qarşısında yaşadıklarını detallara varmadan onun dilindən anlatmağa çalışdıq.

- *Güler Əhmədovanın məhkəmə günlərini görənlər xatırlayır. Geyim-gecimi, səliqəsi, ətri, çıxışlarındakı ixtisaslılığı... Bugünlərdə Leyla Yunusun məhkəmə fotoları yayılmasında sarsıldım mən. Onun necə də yaşdığı, türmənin o şarmılı xanımı necə yaşlı bir qadına döndürdüyünü gördüm. Dərhal ağılıma sizlə bağlı mənzərə gəldi. Türmədə belə baxımlı olmaq, o duruşu saxlamaq... Nə idi bunun arxasındakı səbəb?*

"JEK-dən arayış ala bilməyən adam da heyfini Güler Əhmədovadan çıxmaq istədi"

- Birincisi, mən belə demək mümkünə, nəne uşağım. Mənə nənəm baxıb. Allah ölənlərinizə rəhmət eləsin, mənim nənəm də, babam da repressiya qurbanları olub. Əslində qurban da olmayıblar, mən qurban sözünü xoşlamıram. Repressiya olunmuş adamlar idilər. Yeni yalançı bəylər yox, əsl bəylərdən olublar. Nənəngil ağır ocaq, babamgil də bəy olublar. Kitablı-dəftərli. Mən nənəmi ən kasıb vaxtlarında görmüşəm. O səliqə-sahmanı ondan götürmüşəm. Doğrudur, mənim nənəm başbağlı idi, uzun paltar geyinirdi, kələğaylı idi. Amma onun ev paltarı, ev ayaqqabısı ayrı idi, çöl paltarı, çöl ayaqqabısı tamam ayrı idi. To-

ya-yasa gedəsi paltarları ayrı, dükana geyinəcəkləri tamam ayrı idi. Bu adamda hər şey düppədüz idi. Duran kimi dəstəməzini alar, saçını darayır, dişini yuyardı. Bizə də elə başa salırdı. Bacım da o cürdür. Biz elə hesab edirik və bizim beynimizə elə yeridiblər ki, bilsən, 1 saatdan sonra öləcək-

də başa düşsün. Hər yerin öz səliqə-sahmanı olmalıdır. Təsvür edin, məhbussan, məhkəməyə gətirilsən və orda maşına minib düşsən. Orda konvoy da var, başqa adamlar da var, yad kişilər var. Bir az qısa paltar geyinsən, maşına minib-düşəndə özünə narahat olar və sair. Kimsə nə-

üzüağ çıxmaq lazımdır. İsterika, hay-küy olmaz. Bunlar bizə yaraşmaz. Həyatda hər şey ola bilər.

- *Amma siz də tez-tez məhkəmədə ürəyinizə görə saxınılı duruma düşürdünüz. Dəfələrlə məhkəmə prosesi təxirə salınıb bu problema görə...*

arasında sevgisizlik mühiti var. İndi bacı-qardaş bir-birini aylarla görmür, toydan-toya, yasadən-yasa görürlər bir-birini. Birinin uşağı xəstələnir, qohumlarından, dostlarından, iş yoldaşlarından maddi-mənəvi dəstək görmür. Məcbur çıxıb sosial şəbəkədə elan verir. Halbuki axtarsan, onun da bö-

nürük ki, biz çox güclüyük, vəzifə-filan. Amma dünyanı idarə edən Allahdır. Çalşıb onun qəzəbinə tuş gəlməmək lazımdır. Səhv edə bilərik. Amma elə şeylər var ki, onu uşağ da bilir olmaz.

- *Ortada başqa bir nüans da vardı. Mən məlum proseslər zamanı sizə olan aqressiyanın kökündə insanların narazı olduğu hökumətdən, iqtidardan olan heyfini sizdən çıxarma cəhdini müşahidə etdim. Sanki "bax, neçə illərdir müdafiə etdiyiniz hökumət elə sənə yaxşı elədi. Gör biz neçə ildir nə çəkirik" havası vardı o reaksiyalarda...*

- (Gülür) Hə, JEK-dən arayış ala bilməyən adam da heyfini Güler Əhmədovadan çıxmaq istədi. Elə bir məqam vardı, tam haqlısız. Amma o da kütlənin cahilliyidir də. Kimsə hansısa JEK-dən küsüb, qayınanası ilə yola getməyib, əriylə axşam dalaşmış... Səhər durub bu hadisəni oxuyanda deyir ki, əcəb oldu elə Güler Əhmədovaya. Bu cahillikdi axı. Amma belə bir hava yaranmışdı ki, ictimai fikir mənim əleyhimədir. Mən də dönə-dönə demişdim ki, ictimai fikir mənim əleyhimə ola bilməz, mümkünə yoxdur. 6000-ə yaxın insan mənim xeyrimə imza topladı, müraciət elədi ki, həbsdən azad edilsin. Məqamı düşmüşkən, mənimlə bağlı müraciət edən millət vəkiliyə, ziyalılara təşəkkür edirdim. Mənim onlara bir vəfa borcum var. Üstəlik, ictimai rəyin hansı formada olduğunu yoxlamaq üçün həbsdən iki gün sonra mən bayıra, alış-verişə çıxdım. Gördüm ki, mənim həbsdən çıxmağıma sevinənlər çox idi, mənle görüşüb-qucaqlaşmış sevinənlər, cənab prezidentə təşəkkür edənlər çox idi. Mətbuatın yaratdığı o hava yox idi. Guya camaatın menden zəhləsi gedir-filan. O nə şərhlər idi, bilmirəm.

- *İnsanlar gördükləri heç nəyə inanmadı deyirsiniz? Yoxsa mərhəmət hissi vardı onların sizə münasibətində?*

- Bilmirəm mərhəmət idi, yoxsa insanların mənə olan münasibəti idi. Amma hər halda, mətbuatda, sosial şəbəkədə yaranan o əhval reallıqda yox idi.

"Bilsəm ki, 1 saat sonra məni

asmağa aparacaqlar, deyərəm..."

Sabiq deputat: "Tutulmağım çoxlarına təsəlli oldu..."

"Sağ olsunlar, mənə təpik vurdular..."

sən, ya 1 saat sonra səni asmağa aparacaqlar, yenə özünü xanım kimi apar, xanımlığını əlinəndən vermə. Nənəm deyirdi ki, adamın hər şeyini əlinəndən almaq olar, pulunu da, vəzifəsini də - gerçəkdən də əlinəndən hər şeyini almışdılar. Həmişə sözü bu olurdu ki, əlinəndən hər şeyini alsalar da, xanımlığını itirmə.

- *Siz də nənənin taleyini yaşadıq, deyəsən... Əlinizdən hər şeyinizi aldılar və...*

- İndi mən özümə qiymət vermək istəmirəm. Buna kənardan baxanlar qiymət vermədilər. Mən hesab edirəm ki, heç nəyimi almayıblar. Bu, nənəmdən keçən təbiiyedir. Bacımı da məhkəməyə gedib gələndə gördünüz. Nə qədər problemli, dərdli olsaq da, səliqə-sahmanımız yerində olmalıdır. Bu, ailədən gələn bir şeydir. Bir də gözəl bir sözü var idi ki, "evini təmiz saxla, qəfil qonağın gələr, özünü təmiz sax-

sə deyər və sair. Axı buna nə ehtiyac var? Hazır uzun paltar geyinirsən, gedib-gəlirsən də. Özün də rahat ol da.

- *Hər halda, heç kim məhbussan da olsa, Güler Əhmədovaya geyiminə görə nə söz deməyə, narahatlıq yaratmağa risk eləməz axı...*

- Sevinc xanım, risk nədir axı? Göz baxır. Sən kimsə deyər bilərsən ki, mənə baxma? Yox. Özünü müdafiə etmək üçün başqa yol qalmır axı.

- *Hətta mən eşitmişdim ki, siz türməyə girib-çıxanda bütün koridoru boşaldırlar. Sizə baxmaq, canlı-canlı sizi görmək istəyənlər çox imiş nəyə görə. Məhbus qadınların özəl diqqətinin səbəbi nə idi? Təsəlli?*

- (Gülür) Hə, çox adam özünə təsəlli tapırdı. Mən ora gələndən sonra xanımlar demişdilər ki, daha burda yatmağa nə var ki? Deputatı da tutublar.

- *Amma ailə üzvlərinizi siz nəzarətdə saxlayırdınız. Məhkəmədəki müşahidələrimə görə, hətta emosional, səbi yaxınlarınıza belə siz təlimatlar verirdiz. Bəlkə də əksinə olmalıydı...*

- Hamını başa düşmək lazımdır. Birinin bacısı tutulub, o birinin anası, bir başqasının həyat yoldaşı... O insanlar necə olmalıdırlar? İkincisinə qalanda, mən həmişə ailədə bu yükü çəkmişəm, hər zaman sülh tərəfdarı olmuşam. Adam səbi ola bilər. Hamının səbi var. Amma ümumiyyətlə, hesab edirəm ki, hər şeyi yoluna qoymağa çalışmaq lazımdır. Mən türmədə bir söz dedim ki, ancaq qəbircən çıxmaq mümkün deyil. İnşallah, qismət olacaq, burdan da çıxacağıq. Yəni bu, əlahəzrət həyatıdır. Mən həmişə ailə üzvlərimə deyirdim ki, kimsiz, özünü nə sayırsız? Peyğəmbərdən artıq adamlarsız? Peyğəmbərin, onun balalarının başına nələr gəlib? Ondan artıq deyilsən ki? Bir imtahandır, sınaqdır,



"Məhkəmədə uzun geyinib, başımı bağlamağımın tək səbəbi..."

- Bir şeyin ki, adı ürəkdir, ona necə söz başa salasan? Üstdekiləri idarə etmək olur, amma daxildəkiləri yox. Baxma, yaş var, yorğunluq var, çətin, ağır işimiz olub, gərgin iş rejimində işləmişəm.

- *Ürək ağrısını bu hadisələrdən sonra tapdız, yoxsa əvvəldən də vardı?*

- Yox, əvvəldən heç nəyim yox idi. Bu hadisələrdən sonra oldu. Onsuz da insan nədənsə ölməlidir.

- *Amma yadımdadır, sizin məhkəmə proseslərinizdə ürəyinizdə problem olduğunuzu deməyinizə, prosesin təxirə salınmasına müxtəlif münasibətlər də vardı. Məsələn, deyirdilər ki, "yuxarı"dan gözlənilən qərar gəlmədiyi üçün Güler Əhmədova prosesi uzatmaq məqsədilə belə bir üsula baş vurdunuz...*

- İnsanlar bir-birinə qarşı çox qəddarlaşıb. Baxın son zamanlar cəmiyyətdə baş alıb gedən bu intihar hallarına. Bunlar nədən irəli gəlir, bilirsiniz? Həmin adamların yaxın ətrafı onlara qarşı sevgisini azaldıb. Sevgisizlik mühiti var. Dostlar, ailədə, bacı-qardaş

yük tayfası var. İnsanlar özünü heç vaxt fəvqəladə, əlahiddə görməsinlər. Yanlarında olan, başına fəlakət gələn insanlara qəddarlıq eləməsinlər. Kimsə yoxlubs, gəlib ona təpik vurmaq kişilik, mərdlik deyil. Kişilik odur ki, yıxılan adama kömək eləyəsən.

- *Sizə təpik vuranlar çox oldu... Kənardan belə görün-*

"Özümü müdafiə üçün başqa yol qalmadı"

dü, hər halda. Siz bunu müşahidə etdiz?

- Sağ olsunlar, oldu. Mən bunu gördüm və unuttum. Çünki ümumiyyətlə hesab edirəm ki, elə şeyləri içəridə saxlamaq adamı qocaldır və xəstələndirir. Mən 10 yaşında bir oğlanın anasıyam. Yaşamaq, oğlumu böyütmək istəyirəm. Onları içimdə saxlasam, çox tez xəstəlik taparam. Mən o adamların hamısını bağışlamışam. Heç birinə də içimdə pis hissim yoxdur. Onu bilirəm ki, dünya çox ədalətli. Düşü-

- *Tutulana qədər barənizdə sosial şəbəkədəki müzakirələrin hamısını izləyirdiz?*

- Tutulana qədər bacardığım qədər izləmişəm.

- *Həbs gününüzə qayıdaq istərsəniz. O vaxt da belə versiya ortaya atıldı ki, Güler Əhmədovanın oğlunun 8 yaş tamam olan gün tutulmasının xüsusi səbəbi var. Çünki qanunvericilikdə övladı 8 yaşına qədər olan analarla bağlı xüsusi güzəşt var. Sizi doğum günü masasından apardılar?*

(Davamı növbəti sayımızda)
 □ Sevinc TELMANQIZI

Sentyabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində "Avey" idman klubunun təqdimat mərasimi keçirildi. Jurnalistlərin və idmançıların qatıldığı tədbirdə klubun prezidenti Arzuman Abdurəhimov, baş məşqçisi Şahsuvar Mehəddinov, dünya çempionu mükafatçısı Fərid Məmmədov çıxış edərək, "Avey"nin gələcək fəaliyyət planı barədə məlumat veriblər.

Tədbirdə çıxış edən klubun prezidenti Arzuman Abdurəhimov bildirib ki, "Avey" Bakıda fəaliyyət göstərəcək. İdman klubunun həm olimpiya, həm də qeyri-olimpiya idman növləri üzrə bölmələri olacaq:

"Klub əslində bir neçə ildir mövcuddur. Buna qədər "Olimp" adı ilə Qazaxda fəaliyyət göstərmiş. Regionlarda kifayət qədər böyük işlər gördük və qərara gəldik ki, respublika səviyyəsində fəaliyyət göstərək. Ona görə də adımızı dəyişməyi məsləhət bildik. Avey dağı Qazaxda yerləşən əzəmətli zirvədir. İnanırıq ki, klubumuz da zirvələrdə olacaq. Hər il mayın 10-da ümummilli liderin xatirəsinə futbol turniri keçiririk. 2013-cü ildə Dubayda keçirilən dünya çempionatında iki yetirməmiz gümüş medal qazanıb. 2012-ci ildə Potida döyüşçülərimiz Qafqaz çempionatında yüksək nəticələrlə qayıdıb. Nəzərinizə çatdırım ki, erməni komandasını bizim uşaqlar məğlub etmişdilər. Hətta biri müəllimlərimizə müraciət etmişdi ki, görüşmə uduzuram, erməninin qula-



ali məktəblərə qəbul olan tələbələrə pul mükafatı vermək niyyətlərinin olduğunu da açıqlayıb:

"Təhsilə də qayğı ilə yanaşmağı düşünürük. Klubumuzun dəstəyi ilə bölgələrdə olan gənclərin öz təhsillərini artırmaqlarına yardım etmək istəyirik. İlk olaraq düşünmüşük ki, Qazax rayonundan gələn il ali məktəblərə qəbul olunan və ən çox bal toplayan üç tələbəyə idman klubumuz adından pul mükafatı təqdim edək. Mükafatın məbləğini də növbəti aylarda açıqlay-

Bakıda yeni idman klubu fəaliyyətə başladı - "Avey"

Arzuman Abdurəhimov: "İnanırıq ki, klubumuz öz adını doğruldaraq daim zirvələrdə olacaq"

ğın dişləyəcəm. Yeni belə ab-havadaydı bizim idmançılar. Ancaq erməninin qulağını dişləməyə ehtiyac qalmadı. Onlar bəhs etdiyimiz yarışlarda idmançılarımız tərəfindən darmadağın edildilər. İdman tədbirlərindən başqa ictimai tədbirlərdə də fəallıq göstərmişik. Bundan öncə Qazaxda fəaliyyət göstərmiş üçün orada ictimai və mədəni tədbirlərə hər zaman qatılmışıq. Ən əsası, əsrimizin belası narkomaniya ilə mübari-

zədə fəal olacağıq. Bölgələrdə narkomaniyaya qarşı seminarlar təşkil edəcəyik. Fikrimiz var ki, bu cür insanları hansısa formada idmana cəlb edək ki, onlar sağlam yola qayıtsınlar. Bu seminarları da ilin proqramları daxilinə salacağıq. Demək istəyirik ki, idmanla yanaşı, təhsildə, elmdə, mədəniyyət sahəsində elimizdən gələn köməkləri vətəndaşlarımızdan əsirgəməyəcəyik".

"Avey" rəhbərliyi Qazaxda

çatmaq istəyirik. İnanırıq ki, qarşıdan gələn İslam Həmrəylik Oyunlarında da üzvlərimiz olacaq. Bu işə bizi məcbur edən olmayıb. Çalışırıq ki, qəlbimizin hökmü ilə ölkə idmanına xeyir verək. Heç kimdən də maddi dəstək istəməmişik. Sadəcə, tanınmış idman adamlarından və ictimai xadimlərdən qurumun idarə heyətini formalaşdırırıq. Gələcəkdə futbol sahəsində yeni klub yaratmağı düşünürük".

Əli RAİS

Bu gün İslam aləmi müqəddəs Qurban bayramını qeyd edir

Bu gün Azərbaycanda və bütün dünyada Qurban bayramı qeyd olunur. Sentyabrın 24-də Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınacaq. İslam dinində "Böyük bayram" (Eyd əl-Ədha) adlandırılan Qurban bayramı hər il Zilhicce ayının 10-da qeyd olunur. Həcc ziyarətinin bir mərhələsi olaraq zəvvarlar Həzrət İbrahimin məşhur hədisində olduğu kimi, Zilhicce ayının 10-da Mina vadisinə çıxır və burda qurban kəsmə mərasimi icra olunur.

Qurban sözü ərəbcədə "qurbə", yeni yaxın olmaq sözündəndir. Qurban kəsən insan bununla Allaha yaxın olmaq, Onun razılığını qazanmağa cəhd edir. Qurban-Kərimin Həcc surəsinin 37-ci ayəsində buyrulur: "Onların (yəni kəsilən heyvanların - K.) nə öti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmi-mi-qəlbədən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltirdi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyər, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!"

Ayeden də göründüyü kimi, əsas məqsəd insanlara ehsan (yardım) etmək və bununla Allahın razılığını qazanmaqdır. Qurban kəsmək Həcc ziyarətində olanlara vacib, həccdə olmayan müsəlmanlar üçün isə bəyənən eməl sayılır. Bayram günü hara-

"Ey Muhəmməd! Ehsan edənlərə (Cənnətlə) müjdə ver!"



da olmasından asılı olmayaraq maddi imkanları yetərli olan müsəlmanlar şəriətin buyurduğu heyvanlardan birini Qurban niyyəti ilə kəsərək ehtiyaclı insanlara başlıyaya bilər.

Qurani-Kərimin ayələrində qeyd olunur ki, İbrahim peyğəmbər Allahdan gələn hökmü icra etmək üçün oğlu İsmayılı Mina dağına qurban kəsmək niyyəti ilə aparır. Ancaq Allah İbrahimə oğlunu deyil, əvəzində bir qoç qurban kəsməyi əmr edir. Bu hadisə İslam dinində peyğəmbərin ən qiymətli varlığı, yeni oğlu ilə imtahan edilməsi hadisəsi kimi təqdim olunur. Eyni zamanda bu hadisə qədim dövrlərdə bəzi xalqlarda olan insan qurban etmə əməlinin qadağan edilməsi, Allaha sonsuz itaətin simvolu ki-

mi dəyərləndirilir. Ancaq Qurban kəsmənin ən mühüm tərəflərindən biri yardımlaşmaqdır.

İslam dinində bayramların özünəməxsus əməlləri var. Qurban bayramında müsəlmanlar qüsl edər və səhər çağı gün çıxandan sonra xüsusi bayram namazını qılmağa gedirlər. Bayram namazı fərdi şəkildə də qılın bilər, ancaq sünəyə əsasən kütləvi şəkildə qılınmalıdır. Müstəhəbdir ki, müsəlman Qurban bayramı günü bayram namazından sonra qurban etindən hazırlanmış yemək yesin. Eyni zamanda bayram günü əsas məqsəd ehtiyaclı insanlara yardım etmək, onları sevindirməkdir. Bu mənada yalnız heyvan kəsmək deyil, imkan qədəri ilə kasıb və ehtiyaclı insanlara sov-

qat aparmaq, hədiyyə etmək lazımdır.

Şəriətə əsasən qurbanlıq heyvan dəvə, inək, qoyun, qoç olmalıdır. Qurbanlıq dəvənin yaşı 5, inək 2, qoyunun yaşı isə 1 ildən az olmamalıdır. Qurbanlıq heyvan sağlam, qüsursuz olmalıdır. Kor, axsaq, qulağı, quyruğu və ya buyuzlu kəsik olmamalıdır. Bundan əlavə, heyvan gərək arıq və çox qoca olmasın.

Şəriətə əsasən qurbanlıq heyvanın əti üç hissəyə bölünməlidir. Bir hissəsini qurban kəsdirən özünə götürür, bir hissəsini ehtiyaclı kimsələrə ehsan etsin və bir hissəsini də hədiyyə etsin. Qurban kəsərkən heyvanı üzü qibləyə doğru uzatmaq, qoyunun ayaqlarından birini azad saxlamaq, iribuynuzlu heyvanın isə dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına bıçaq qoyularkən yaxşı olar Qurban duası oxunsun və ya heç olmazsa "Bismillah" deyərək dəmir alətlə kəsilin. Qurban kəsən şəxs müsəlman olmalıdır.

Qeyd edək ki, son dövrlərdə Qurban bayramı günü heyvanların kütləvi şəkildə kəsilməsi, bu işin küçədə insanlar qarşısında edilməsi narahatlıq yaradır. Bununla yalnız onu demək lazımdır ki, İslam dininə əsasən zərurət olmasa heyvanı öz cinsindən olan başqa bir heyvanın gözü qabağında kəsmək olmaz. Eyni zamanda Qurban bir bayram olduğu üçün bu zaman edilən əməllərin gözəl və din adına yaraşan şəkildə həyata keçirilməsi tövsiyə olunur.

Qeyd edək ki, bu il Azərbaycandan 2400 nəfər Həcc ziyarətinə gedib. Azərbaycanlı zəvvarlar hazırda Məkkə şəhərindən kənarda Ərəfatdadır, ordan isə Mina vadisinə yollanacaqlar. Qurban bayramı 3 gün davam edir və bu müddətdə qurban kəsmək olar. Allah qurbanlarınıza qəbul eylesin!

KƏNAN

Seçki niyə maraqsızdır?

Azər RƏŞİDOĞLU



Parlament seçkiləri yaxınlaşır. İctimai rəy isə seçki əhvalında deyil. Sanki seçkinin heç bir önəmi yoxdur. Belə fikirləri anlayışla qəbul etmək də mümkündür.

Bu ölkədə seçkinin önəmi nədən ibarətdir? Demokratik dünyada belə suallar ironiya ilə qarşılanırdı. Azərbaycanda isə respondentlərin önəmli hissəsi seçkinin əhəmiyyətsiz olduğunu söyləyə bilər. Doğrudan da, seçkinin nə əhəmiyyəti var ki?

Seçkinin önəmi yeni hökumətin formalaşması ilə bağlıdır. Hər seçki yeni məmur, nazir dəyişikliyi və fərqli idarəçilik anlamına gəlir. Avropa ölkələrində hakim partiya təkrar iqtidar olursa, yenə də hökumətdə yeni komanda ilə təmsil olunur. Azərbaycanda isə Nazirlər Kabinetinin tərkibi demək olar ki dəyişmir. Kiçik və kosmetik dəyişikliklər isə insanlara pozitiv impulslar verməyə qadir deyil. Bu ölkədə nə baş nazir dəyişir, nə də ki, Rəssamlar İttifaqının sədri. Belə ölkədə yaşamaq maraqsızdır. Siyasətlə məşğul olmaq isə iqiqat maraqsızdır. Söhbət yalnız seçkilərin nəticələrinin şübhə doğurmasından da getmir. Konfigurasiyaların da dəyişməz qalması ciddi böhran yaradır. Ən azından toplananların yerini dəyişmək mümkün idi.

Normal ölkələrdə hakimiyyətin başında dayanan şəxs kimi, müxalifət liderləri də dəyişir. Azərbaycanda isə bunu müşahidə etmək mümkün deyil. Bir sıra hallarda partiya sədrləri geri çəkilir, lakin yenə də partiyayı evvəlki kimi idarə edir. Sanki partiyaları da inhisara alıblar. İndiki müxalifət liderlərinin böyük əksəriyyəti 80-ci illərin xalq hərəkatının önündə gedənlərdir. O illərdə bir çağırışla meydanlara yüz minləri toplaya bilirdilər. Hərəkatın o zamankı və indiki liderləri elə o dövrdə anlaşıldılar ki, bu, hər zaman belə olmayacaq. İnsanların mübarizliyinin, dözümlünün və inamının limiti var. Dəstəkdən sui-istifadə etmək olmazdı. Özünə vurğunluq sonda bu dərəcədə anormal vəziyyətə səbəb oldu. Meydanlara yüz minləri toplayan liderlər bu gün birlikdə kiçik bir stadionda 2-3 min insan toplanmaqda çətinlik çəkirlər.

Bu gün bir-birlərinə qənim kəsilən, düşmən olan müxalifət ayrı-ayrılıqda iqtidar olmağı ağılından belə keçirə bilmir, birlik nümayiş etdirib qalib gəlsə belə, səlahiyyətlər uğrunda hansı qanlı savaşı olacağını çoxları düşünür. Bütün bunların təsadüfə olduğuna inanmaq artıq mümkün deyil. Əslində baş verənlər təkəbbür göstəricisi hesab edilə bilər. İqtidar və müxalifət hakimiyyət hərisliyi birləşdirir. Hakimiyyət hərisliyi isə sağalmaz xəstəlikdir. Öncədən profilaktik tədbirlər həyata keçirilməlidir.

Elə bu səbəbdən də demokratik ölkələrdə eyni şəxsin on illər boyunca partiya sədri olması mümkün deyil. Demokratik düşüncə elə müxalifət partiyasından başlayır. Partiya sədri postunu ölümünə qədər idarə etmək arzusunda olanlar iqtidara gəldikdən sonra daha tezliklə diktatora çevrilə bilərlər.

Maraqlı olan başqa sualdır. Bu gün iqtidar mənsuablarının bölə bilmədiyi nəsnələr az deyil. Bəzi hallarda söhbət dəyəri milyonlarla ölçülən vəsaitdən gedir. Müxalifət nəyi bölə bilmir? Azərbaycanda müxalifət təşkilatının rəhbərliyində təmsil olunmaq xüsusi imtiyazlara malik olmaq demək deyil.

Türkiyədə, Rusiyada, Avropa ölkələrində siyasətçinin müxalifət partiyalarının rəhbərliyində təmsil olunması bilinən və bilinməyən imtiyazlara sahib çıxmaq anlamına gəlir. Azərbaycanda isə tam əksinədir. Müxalifətçi olmaq həbslər, təqiblər və işsizlik deməkdir. Şübhəsiz ki, mövcud status kvonu qoruyub saxlamaq istəyən hakimiyyət kimlərə qeyri-rəsmi himayəsi altına ala bilər. Lakin ümumilikdə götdürükdə müxalifətçilik heç bir müsbət perspektiv vəd etmir. Belə bir şəraitdə münasibətləri düşmənçilik səviyyəsinə qaldırmaq, hakimiyyətdən daha çox öz əqidəsinə nifrət püskürmək nəyə xidmət edir?

Son 20 ilin məğlubiyəti son dərəcə əsəbi mühit yaradıb. Yüzlərlə insan onları bu acınacaqlı hala salan təbəqəyə qarşı mübarizədə öz acizliklərini ört-basdır etmək üçün elə müxalifətçi yoldaşlarına hücum təşkil edir.

Baş verənlər olduqca acınacaqlıdır. Bir tərəfdən də "Rusiya təhlükəsi" reallaşmaqdadır. Bu amil insanları birləşdirməli idi. Azərbaycanda isə global düşüncələrin sayı azdır. İnsanlar üçün kiçik intriqlar daha cəlbedicidir. Bu isə artıq politologiyanın predmeti deyil...

Müsavatin Di-van üzvü, par-tiyanın 108 sayılı Ağstafa seçki dairəsindən namizədi Başxanım Abbaslı ciddi təzyiqlərlə üzləşib. Ona imza yığan şəxslər, imza verənlər rayon rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalır, təqib olunurlar.

Bu barədə müsav.com-a məlumat verən Başxanım Abbaslı belə davam edərsə, namizədiyin qeydə alınmayacağı qənaətdir: "Rayon rəhbərliyi tərəfindən orta məktəblərə, bağçalara, icra nümayəndələrinə, eləcə də vətəndaşlara tapşırıq verilib ki, mənə imza verməsinlər. Göycəli kəndindən mənə yalnız gəlinimiz imza verib. Onu da orta məktəb direktoru çağıraraq deyib ki, niyə imza verməsin, oktyabrın 1-dən səni işdən azad edəcəm. Qardaşım oğlu bir həftədir ki, yanıma gəlmir, nədir ondan şəxsiyyət vəsiqəsi istəyərdim. Orta məktəbdə işləyir. Qorxur ki, işdən azad edərlər. Mənə imza verən şəxsləri icra hakimiyyətinə xəbər edirlər. İnsanlar qorxularından açıq yerdə imza vermirlər. Qonşumuzun oğluna imza vərəqələri verdim. İmza toplayan vaxt icra hakimiyyətinə aparılıb və vərəqələr əlinə aparılıb. Sonra isə deyir ki, guya vərəqələri itirib. İtən vərəqənin əvəzinə vərəqə belə vermədilər. İndiyə qədər iki dəfə seçkidə buradan bitərəf namizəd olmuşam. Amma indiki kimi şərait heç vaxt olma-



Başxanım Abbaslı

Müsavatin Ağstafadakı namizədinə görünməmiş təzyiqlər...

İcra başçısı Başxanım Abbaslının rayonu tərk etməyini tələb edir; namizədə imza toplayan, imza verən şəxslər təqiblərə məruz qalırlar

yıb. Bir sözlə, dəhşətdir. Güc-bəla ilə 470 imza yığmışam. Ən yaxın dediyim insanlar belə, mənə yaxın gəlmədilər. Baxırsan ki, qorxurlar".

B.Abbaslı onu da bildirdi ki, icra hakimiyyətinin tapşırığı əsasında taksilər sürücüləri onu maşına belə götürürlər: "İcra başçısı tapşırıq verib ki, nə yolla olursa olsun, rayonu tərk etməliyəm. İstəyirlər ki, seçkini istədikləri şəkildə ra-

hat keçirsinlər. Bilirlər ki, namizəd olsam, saxtakarlıqlar barədə Avropa Məhkəməsinə şikayət edəcəm. Taksilər sürücülərinə tapşırıq verilib ki, mənə heç yerə aparmasınlar. Bunu etməklə nə demək istəyirlər? Bütün rayon rəhbərliyi mənə qarşıdır. Tapşırıq göndəriblər ki, sənə imza verən şəxslərə pul vermişik, onsuz da imzaları saxtadır. Yoxlama olmadan nə bilirlər ki, imzalar

saxtadır? Demək, qeydə alınmaya ciddi mane olacaqlar. Deyirlər ki, onsuz da sən deputat olmayacaqsan. İmza vərəqələri verdiyim şəxslər ən etibarlı adamlardır. İndiki basqı qədər basqı görməmişdim. Yaxın qohumlarımla belə, mənə imza verməyə çəkinirlər. Utanırım nəse deməyə. Çünki işlərdən azad olunsalar, 50 manat onlara göndərməyə imkanım yoxdur. Kiminsə ailəsinin ac-susuz qalmaması üçün iddiamdan geri çəkilmərəm. O qədər bir pis vəziyyətə



"Qaya"nın müdir müavini itkin düşüb

Firma direktoru itkin düşən əməkdaşın yeri haqda məlumat verən şəxsə pul mükafatı verəcək

"Qaya" Mətbuat Yayımının Marketing şöbəsinin müdiri müavini itkin düşüb. Redaksiyamıza daxil olan məlumat görə, 1962-ci il təvəllüdü Fuad Həsən oğlu Hədiyev sentyabrın 19-da Nizami rayonu ərazisində yerləşən "Xudafərin" şadlıq evində düzenlenen toy məclisində iştirak edib. Məclisi tərk edəndən sonra isə yaşadığı Nəsimi rayonu, M.Qasımov küçəsi 19, mənzil 7-yə dönməyib. Yaxınları onu güman etdikləri bütün ünvanlarda axtarıblar. Lakin F.Hədiyevi "gördüm" deyən olmayıb. Aldığımız məlumatda bildirilir ki, bundan sonra onun yaxınları polisə üz tutublar. Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının da axtarışları nəticə verməyib.

"Qaya" Mətbuat Yayımı Firmasının direktoru Xan Hüseyin Əliyev "Yeni Müsavat" a açıqlamasında bildirib ki, F.Hədiyevin itkin düşməsi ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edib: "Daxili İşlər Nazirliyinə müraciət etdik, dərhal çevik reaksiya verildi. Nizami Polis İdarəsi ilə yanaşı Şəhər Polis İdarəsi də axtarışlara qoşuldu. Fuad Hədiyevin telefonu sönüb. "Təhlükəsiz Şəhər" in kameraları ilə baxıldı. Kameralardan görünür ki, o şadlıq evindən çıxıb "Neftçilər" metrosuna qədər gəlib. Ondan sonrası haqda məlumat yoxdur. Avtobusa minib, taksiyə minib bilinmir".

X.Əliyev deyir ki, F.Hədiyev itkin düşəndən 1 gün sonra yaxınları ilə əlaqə saxlaya bilib: "Deyə bilib ki, vəziyyəti ağırdır. Bundan sonra telefonu sönüb, yerini, harada olduğunu deyə bilməyib".

Firma direktoru əməkdaşı haqda hər hansı bir məlumat olanlardan polisə və ya "Qaya"ya məlumat vermələrini xahiş edib: "Bizim firmaya da müraciət edə bilərlər. Bizim firma əməkdaşları da onun itkin düşdüyü ərazidə olmuşuq, axtarmışıq".

X.Əliyev əməkdaşının yeri haqda məlumat verən şəxsə mükafat verəcəyini də açıqlayıb.

□ E.MƏMMƏDƏLİYEV

"Yenə həbs olunacağımı gözləyirəm, bundan sığortalanmamışam"

Taleh Bağırzadə: "Məqsədimiz çıxışlarımızla problemlərin həllinə nail olmaq, buna çağırış etməkdir, nəinki gərginlik yaratmaq"

Xəbər verdiyimiz kimi, ilahiyyətçi Hacı Taleh Bağırzadə sentyabrın 22-də MTN-ə dəvət olunub. İlahiyyətçinin hansı səbəbdən nazirliyə çağırılması məlum olmasa da, ehtimal olunurdu ki, o, sərt, bəzi hallarda səsləndirdiyi radikal fikirləri ilə bağlı dindirilib. T.Bağırzadə ilə həm MTN-ə çağırılması, həm də fəaliyyəti ilə bağlı söhbət etdik. İlahiyyətçi nazirlikdə onunla ölkədəki vəziyyət, eləcə də çıxışları ilə bağlı suallar soruşulduğunu deyir:

- Söhbətdən belə başa düşdüm ki, həbsdən azad olunduqdan sonra söylədiyimiz fikirlər, çıxışlarımızdan narahat idilər. Eyni zamanda mövcud vəziyyətdən narahat olduqlarını, terror təhlükəsi, İŞİD təhdidi ilə bağlı narahatlığın olduğunu hiss elədim. Belə bir durumda dini cəmiyyətin vəziyyəti ilə bağlı narahatlıqları müşahidə elədim. Danışdıq, mən də bu vəziyyətin səbəbinin hakimiyyətin siyasəti olduğunu dedim. Hicab qadağası, baş örtüsü ilə pasport almaq və bu kimi həll olunmamış problemlərin qaldığı, eləcə də cəmiyyətdə narahatlıq doğuran vəziyyətin hələ də qaldığını dedim.

Təhdid, həbs hədələri ol-

madı. Daha çox təklif formasında, söhbət formasında oldu. Mən də öz növbəmdə dedim ki, Azərbaycanda bu problemlər qaldığı halda bizim başqa cür danışıqımızı gözləmək lazım deyil. Baş örtülü xanımlar, dindar insanların problemlərini sizlərə, yeni hökumət orqanlarına danışmır, gəlib bizlərə deyirlər. Baş örtülü məktəblilərin məktəbə buraxılmaması, pasporta hicablı şəklin qadağan olunması kimi hallarda bizə müraciət edirlər. Bu problemlər bizə narahat edir və bir müsəlman olaraq biz bu məsələləri qaldırıyıq. Bu kimi məsələlər həll olunmadıqca narahatlıq da artıq. Söhbət təkəcə hicab qadağasından da getmir. Azər-



Taleh Bağırzadə

baycanda köklü problemlər var.

- Sizin çıxışlarınız birmənalı qarşılanmır. Bəzi insanlar sizi insanları üsyana çağırmaqda, qarşıdurma yaratmağa çalışmaqda ittiham edirlər. Doğrudanmı inqilab çağırışı edirsiniz, yəni məqsədiniz nədir?

- Əslində bizim elə bir çağırış məqsədiniz yoxdur. Də-

fələrlə qeyd etmişik ki, bizim çıxışlarımız, sözlərimiz qanun çərçivəsində, konstitusiyamızın verdiyi hüquqlardan kənara çıxmır. Bizim söz azadlığımız var və bu azadlıqdan istifadə etdiyimiz üçün dəfələrlə həbsə düşmüşük. Bizim məqsədimiz çıxışlarımızla problemlərin həllinə nail olmaq, buna çağırış etməkdir, nəinki gərginlik yaratmaq. Hakimiyyət bu problemləri həll etməlidir ki, gərginlik aradan qaldırılsın. Təbliğat aparmaq, xaosa, iğtişaşa çağırmaq fikirlərimiz isə ümumiyyətlə, olmayıb.



- Məlum olduğu kimi, hazırda hakimiyyəti sərt tənqid edənlərin bir çoxu həbs olunub və ya ölkəni tərk etməyə məcbur olub. Sizin belə bir narahatlığınız yoxdur ki, həbs edərlər?

- Belə bir mesajlar olur. Dünən də (sırağagün - K.R.) orda da söhbət zamanı dolayısı yolla həbs məsələsinə işarə etdilər. Mən hər zaman

demişəm, biz bura Qobustandan gəlmişik. Hansısa xarici ölkədən, istirahət mərkəzindən deyil. Biz bu problemləri həll olunana qədər mübarizəmizi aparacağıq. Çıxışlarımızı da edəcəyik, mövqeyimizdən dönməyəcəyik. Yenə həbs olunacağımı gözləyirəm, həbsdən sığortalanmamışam. Təhdidlər ola bilər, digər problemlər yarada bilərlər. Amma haqq uğurunda mübarizəmizi həbsxanada da olsa aparacağıq.

- Belə bir fikirlərlə tez-tez rastlaşırıq ki, Hacı Taleh din xadimindən çox siyasətçi kimi çıxış edir, yəni daha çox siyasi xadimdir.

- Bunu deyən insanlar İslam dinini, Qurani, hədisləri oxusalar görürlər ki, İslam dini zülmə, haqsızlığa qarşıdır, zülm olunanın yanında olmağı əmr edir. Yeni bunlar bizim dinimizin - İslamın ruhunda var. Biz də bu gün Azərbaycanda mövcud problemlərin həlli üçün çalışırıq. Bəzən sərt çıxışlar olur, insanlar haqlarını müdafiə etmək üçün çağırışlar da olur. Ancaq əslində bu gün siyasətlə din xadimi, yeni Allaha inanmayan, Allaha bağlı olan insanlar məşğul olmalıdır. Allahı sevən onun bəndələrini də sevməlidir, onların problem-

lərini, çətinliklərini aradan qaldırmağa çalışmalıdır. Əgər haqsızlığa etiraz etmək, insanların hüquqlarını qorumaq, problemlərinin həllinə çalışmaq siyasətdirsə, o zaman bununla məşğul olmağa ən layiqli adamlar din xadimləridir. İslam Peyğəmbərinin (s.ə.s) dövründə də belə olub. Ölkəmizin hazırkı durumunda ilahiyyətçilər səmimi şəkildə ortaya çıxıb bu problemlərin həllində iştirak etməlidirlər.

- MTN barədə açıqlamanız əvvəlki mütakirələrə səbəb oldu...

- O açıqlamada məqsədimiz nazirliyi çayxanaya bənzətmək deyildi. Məqsədimiz MTN-in bizim üçün qorxulu bir qurum olmadığını, digər inzibati dövlət binalarına getdiyimiz kimi, MTN-ə də getdiyimizi demək idi. Biz o quruma getməkdən çəkinmirik. O insanlara qorxur ki, onlar dövlətə xəyanət edib, hansısa cinayəti var, qanunsuz qruplarla işbirliyinə girib və sair. Ancaq bizim elə bir çəkinəcək durumumuz yoxdur, digər dövlət qurumları kimi, çağırışla MTN-ə də gedirik. Biz Allahdan qorxuruq, bizi ayaqda saxlayan Allahı iman və təvəkküldür.

□ Kənan RÖVSƏNOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Qarabağ məsələsinin həllində Rusiyanın "açar" rolunu oynayacağı barədə mülahizələr yenidən ciddi şəkildə dövrüyyəyə buraxılıb. Xüsusilə də bu məsələnin artıq Qərbi dairələrində müzakirə olunması "status-kvo" nun dəyişəcəyi haqda mülahizələri xeyli çoxaldı. Tezliklə Dağlıq Qarabağda status-kvonun dəyişə biləcəyi barədə ABŞ-ın "Stratfor" kəşfiyyat-analitik şirkətinin iddiası da kifayət qədər həssas yanaşmalar doğurub. ABŞ kəşfiyyatının fikirlərini özündə əsk etdirən təşkilatın "Tezliklə Dağlıq Qarabağda status-kvo dəyişə bilər".

1994-cü ildə atəşkəsin elan olunmasından sonra bu ərazi faktiki olaraq Ermənistanın nəzarətindədir, münaqişə isə dondurulub. İndi isə Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qoşunları daxil ola bilər - açıqlamasından az sonra Moskvada Türkiyə və Rusiya prezidentlərinin bir araya gəlməsini bəzi müşahidəçilər tamam fərqli kontekstdə izah edirlər.

Məsələ burasındadır ki, 23 sentyabrda Moskva Cümə məscidinin açılışı ilə bağlı keçirilən mərasimdə Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin prezidenti Mahmud Abbas, habelə bir sıra müsəlman ölkələrinin nümayəndələri, səfir və Rusiyada fəaliyyət göstərən digər dini konfessiyaların rəhbər şəxsləri iştirak edib. Rusiya prezidentinin mərasimdən sonra türkiyəli həmkarı ilə görüşündə bir sıra digər mühüm məsələlərlə yanaşı, Qarabağ müzakirəsini də aparacağı haqda hələ əvvəldən iddialar səsləndirdi.

Xatırladaq ki, bundan əvvəl Putin və Ərdoğan arasında qapalı xarakterli görüş iyunun 13-də Bakıda Birinci Avropa Oyunlarının açılış mərasimində baş tutub. Güman olunur ki, Qərbi Qarabağ məsələsi ilə bağlı çalışmaları əngəlləməyi bacaran Moskva, nəhayət, bölgədə irəliləyiş xarakterli addımlar atmağa qərarlıdır və Rusiya XİN başçısı S.Lavrovun sentyabrın əvvəllərində Bakıya səfəri də detalların müzakirəsi məqsədi daşıyır. Məhz bunun ardınca rus sülhməramlılarının bölgəyə yeridilməsi barədə davamlı məlumatların yayılması Türkiyənin də diqqətini təbii olaraq cəlb edib. Moskvanın sülhməramlı qərarına Azərbaycanla yanaşı, ölkəmizin strateji müttəfiqi qardaş Türkiyənin də razılıq verməsi isə təbii ki, zəruri sayılır.

Elə "Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi" də adlandırılan "Stratfor"un təhlilçiləri də bildirir ki, Ankara ilə Moskva arasında gərgin münasibətlər təkcə Suriyaya görə yaranmayıb. Rusiya son vaxtlar Türkiyənin Qafqazdakı ən əsas müttəfiqi Azərbaycanla da danışıqlar aparır.

Bəzi məlumatlara görə, Moskva ilə Bakı bu danışıqlar zamanı Azərbaycanla Ermənistan arasındakı dondurulmuş münaqişəni - Qarabağ münaqişəsini birdəfəlik həll etməyə çalışırlar. "Stratfor"un təhlilçilərinin qənaətinə görə, Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Bakını hərbi qərarı rolunda əvvəllər Türkiyə çıxış edirdi. İndi isə Rusiya bu regiondakı vəziyyətə təkbəşinə nəzarət etmək istəyir. Analitiklər hesab edir ki, Rusiya Suriya prob-

lemindən və Qarabağ münaqişəsindən "Türk axını" layihəsinin gələcəyi məsələsi ilə bağlı Türkiyəyə təzyiq göstərmək üçün istifadə etməyə çalışır. Xatırladaq ki, "Türk axını" layihəsi üzrə işlər bu yaxınlarda tam dayandırılıb.

Bu arada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Məclisinin 70-ci sessiyasında iştirak etmək məqsədilə Nyu-Yorka yola düşüb. Səfər çərçivəsində nazir Elmar Məmmədovun BMT Baş Məclisinin 70-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxışı, sessiya çərçivəsində keçiriləcək toplantılarda iştirakı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub. ATƏT-in mandatı çərçivəsində heç bir həll yolu tapılmayan Qarabağ məsələsinin BMT-də müzakirə olunacağı barədə də gözləntilər var.

Milli Məclisin sədr müavini Bahar Muradova "Yeni Müsavat"a açıqlamasında dedi ki, rus sülhməramlıları ilə bağlı xəbərlər rəsmi mövqeni əks etdirmir: "Kimlərsə ictimai rəyi yoxlamaq üçün fikirlər səsləndirə bilər. Amma əsas olan Azərbaycan dövlətinin mövqeyi, Azərbaycan xalqının iradəsidir. Bu, imkan vermir ki, söylənilən fikirlər reallığa çevrilsin. Nə qədər ki, Azərbaycan dövlətinin gücü var, bu kimi məsələlərə müqavimət göstərəcək və kimsə bundan bədgüman olmasın, kimsə də bundan şübhələnməsin. Azərbaycan iqtidarı Azərbaycan dövlətinin suverenliyinə, onun siyasi iradəsinə yönəlmiş hər hansı bir cəhdlərə müsbət cavab verə bilməz. Biz müstəqilliyimizin itirilməsi təhlükəsinə yönəlmiş hər hansı münasibətlərdə güzəştə getməyəcəyik, bu, birmənalıdır".

Sülhməramlıların yerləşdirilməsi probleminin həll variantlarından biri kimi nəzərdən keçirilə bilərmi? B.Muradova: "Bölgədə sülhməramlıların yerləşdirilməsi məsələsi ATƏT-in sənədlərində öz əksini tapıb. Bu, konkret bir ölkənin sülhməramlıları ola bilməz, aydın şəkildə orda da göstərilib. Qarabağ məsələsinin mərhələli həllinə Azərbaycan hər zaman razılıq verib və biz mərhələli həll variantını qəbul edirik. Əlbəttə ki, ilkin mərhələ üçün ərazidən qoşunların çıxarılması və işğal olunmuş ərazilərin azad olunması məsələsi var və bu, mərhələli şəkildə yerinə yetiriləncə növbəti mərhələnin də şərtləri əməl etməklə Azərbaycan həll variantına razılıq verib. Əks təqdirdə, bilirsiniz ki, bir neçə həll variantı təqdim olunmuşdu və Azərbaycan bunlara razı ola bilərdi. Amma hətta Azərbaycanın hədəf götürdüyü həll va-



Ərdoğan Qarabağa "rus sülhməramlıları"nın gətirilməsinə razılaşacaq mı?



Bahar Muradova: "Biz müstəqilliyimizin itirilməsi məsələsində hər hansı güzəştə getməyəcəyik"

riantında hansısa kiçik bir dəyişikliyə belə gətirib çıxara bilən variantdan hər zaman rəsmi Bakı imtina edib. Ona görə də "müəyyən prinsiplər razılaşdırılıb, artıq ilkin addımlar atılacaq" kimi proqnozlar heç zaman özünü doğrultmadı. Bəzi hallarda elə vəziyyətlər olub ki, çox qısa müddətdə müəyyən nəticələrin olacağına hər kəsdə inanırdı. Amma görürsünüz ki, orda azacıq da olsa, bizim mövqeyimizə xələl gətirə bilən məqamlar olduğuna görə, Azərbaycan heç zaman ona getməyib və bundan sonra da getməyəcək. Həqiqətən də Azərbaycanın müəyyən etdiyi qəti mövqe var, ondan bir addım da geri çəkilməz deyilik. Bunun üçün də həm ölkəmizi inkişaf etdiririk, həm hərbi qüdrətimizi artırırıq, iqtisadi imkanlarımızı genişləndiririk, ən əsası da beynəlxalq hüququn prinsiplərindən istifadə edirik, bu məsələnin danışıqlar yolu ilə həllinə üstünlük veririk. Hazırkı məqam üçün... Əlbəttə, kimsə də bundan kənar öz iradəsinə qəbul etməmək istəyəcəksə, digər imkanlarımızı, digər rıçaqlarımızı işə düşəcəkdir. Təmas xəttində baş verən insidentlər zamanı Azərbaycanın tutduğu mövqe də bunu açıq-aşkar göstərir.



Elxan Mehdiyev: "BMT-dəki Qarabağ "danışıqları" ATƏT həmsədrlərinə hesabat üçün lazımdır"

Hər kəs bundan özü üçün nəticə çıxartmalıdır".

Konfliktoloq Elxan Mehdiyev Moskva görüşündən Qarabağla bağlı ciddi addımlar gözləyir: "Ərdoğanla Putin arasında Qarabağla bağlı anlaşmanın olacağı fikri fantastik fikirdir. Birincisi, Ərdoğanın gündəmində Qarabağ məsələsi heç bir zaman Azərbaycanın ondan gözlədiyi kimi durmayıb və ümumiyyətlə, bu məsələ Türkiyə-Rusiya münasibətlərinin gündəminə çevrilməyib. İkincisi də bu məsələ heç bir zaman Türkiyənin xarici siyasətində nəzərəçarpan yer də tutmayıb. Bütün bunları Türkiyənin baş naziri və prezidentinin müxtəlif beynəlxalq forumlarda çıxışları da təsdiq edir. Əgər Qəzzaya BMT-dəki çıxışda 11 dəqiqə, Somaliyə 3 dəqiqə və Muanmara 2 dəqiqə sərf edilirsə, Qarabağın adı da çəkilmir. Ona görə gəlin, özümüzü aldatmayaq. Dördüncüsü, Rusiya bu məsələni Türkiyə ilə yox, ABŞ və Fransa ilə müzakirə edir".

Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinə gəlincə, E.Mehdiyev bildirdi ki, Rusiya birtərəfli olaraq anlaşmaya nail olarsa və tərəflər rus sülhməramlılarına razılıq verərsə, bu, realdır: "BMT-dəki Qarabağ "danışıqları" isə ATƏT-in



Arzu Nağıyev: "Rusiya Qarabağdakı hərbi birləşmələrini "sülhməramlı" adı ilə leqallaşdırmağa cəhd göstərə bilər"

həmsədrlərinə hesabat üçün lazımdır".

Politoloq Arzu Nağıyev isə hesab edir ki, R.T.Ərdoğanın Rusiyaya səfəri və Putinlə görüşməsinə bir neçə məqam daha diqqətçəkəndir: "Birincisi, məlumdur ki, Ərdoğan Moskvada məscidin açılış mərasimində qatılıb və orada namaz qıldıqdan sonra rəsmi açıqlıq olub. Bu, ilk baxışdan sadə görünərsə də, məhz Türkiyə kimi böyük bir müsəlman dövlətinin liderinin bu mərasimə dəvəti zərurətdən doğur və Rusiya bununla tərəfdarlığını göstərməyə çalışır".

A.Nağıyevin sözlərinə görə, səfərdə ikinci məqam yəqin ki, "Türk axını" layihəsinə yenidən baxılması ilə bağlı olacaq: "Burada yaranmış bəzi anlaşılıqlara aydınlıq gətirilməsi yəqin ki, iqtisadi sahədə prioritet istiqamət sayılacaq. Ən əsas məsələ yəqin ki, Suriyada baş verən son hadisələr və Rusiyanın Bəşər Əsəd rejiminə göstərdiyi siyasi və hərbi dəstək barəsində olacaq. Məlumdur ki, istər ABŞ olsun, istərsə də İsrail və Türkiyə, bu gün Bəşər Əsəd rejiminə qarşı olan əsas qüvvələrdir. Burada da hərənin öz marağı var. İsrail İranın nüfuzunun artacağından

çəkinir, Türkiyənin PKK və İŞİD qorxusu var, ABŞ və digər Qərbi dövlətləri də məhz Rusiyanın regionda nüfuzunun artacağından çəkinirlər".

Bununla belə, ekspert zənn edir ki, görüşdə Rusiya ilə Qarabağ münaqişəsinin həlli istiqamətində də müvafiq danışıqların aparılacağı istisna olunmur: "Çünki Rusiya artıq sülhməramlı kontingent adı altında İranla Azərbaycanın nəzarətsiz olan və Dağlıq Qarabağ ətrafındakı Zəngilan, Cəbrayıl, Füzuli ərazilərindəki sərhədi, ABŞ-la İranın yaxınlığından çəkinərək nəzarətə götürə bilər. Bundan başqa, Dağlıq Qarabağ ərazisində olan hərbi birləşmələrini bu adla leqallaşdırmağa cəhd göstərər və 102 sayılı hərbi bazanın yerləşməsi prosesini

həyata keçirər. Lakin inandırıcı deyil ki, BMT və ATƏT-in müvafiq mandatı və münaqişə tərəflərinin razılığı olmadan bu addım atılsın".

Putinin Qarabağ müzakirələrində önə çıxmağa çalışdığı indiki məqamda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədr Ceyms Uorlikin mövqeyi də maraqlıdır. "Dağlıq Qarabağ problemi "dondurulmuş" münaqişə deyil" deyən diplomat BBC-nin Azərbaycan bölməsinə müsahibəsində bildirib ki, təmas xətti və Azərbaycan-Ermənistan sərhədi boyunca gərginlik çox yüksəkdir: "Biz atəşkəsin pozulması hallarından və tərəflərin artilleriya da daxil olmaqla, ağır silahlardan istifadə etməsinə dair xəbərlərdən narahatıq. Toplardan və ağır silahlardan istifadə yolverilməzdir. Biz xüsusilə də dinc əhali arasında itkilərdən narahatıq və tərəfləri belə zorakılıqların qarşısını alınması üçün bütün mümkün addımların atılmasına çağırırdıq. Biz situasiyanın sabitləşdirilməsi naminə tərəflər arasında etimadın və danışıqlar üçün daha konstruktiv atmosferin yaradılması üçün tədbirlərimizin müzakirəsini davam etdiririk. Mən inanıram ki, tərəflər həmsədrlərinin münaqişənin dinc və danışıqlar yolu ilə həlli məqsədinə tərəfdardır. Biz hərtərəfli sazişin elementləri üzərində işləmək məqsədilə region liderləri ilə görüşürük. Gələn həftə keçiriləcək BMT Baş Assambleyasında xarici işlər nazirləri ilə görüşərkən gərginliyin azaldılması və atəşkəsə ciddi riayət edilməsi əsas məsələ olacaq".

Diplomatın fikrincə, hazırda çatışmayan Ermənistan və Azərbaycanda sazişin əldə olunması üçün siyasi iradədir: "Mən bir neçə yerdə dəfələrlə demişəm ki, prezidentlərin müharibə ritorikası əl çəkməli və ictimaiyyətlərini sülhə hazırlamalıdır. Həmsədrlər tərəfləri birlikdə sazişin detallarını üzərində işi davam etdirirlər, lakin sazişin yekunlaşdırılması ilk növbədə prezidentlərin siyasi iradəsindən asılıdır".

Göründüyü kimi, ABŞ yene də balans qorumağa və təcavüzkarla təcavüzə məruz qalanı fərqləndirməyə çalışır. Bu cür mövqeyə isə Rusiyaya Azərbaycanı öz tərəfinə çəkmək üçün əlavə şans və arqumentlər qazandırır.

Azərbaycan banklarının "like" yarışması - facebookda kim güclüdür?

Nö	Kommerciya bankının adı	"Facebook" sahifəsindəki "Like" sayı
1	"Unibank"	246 949
2	"Bank of Baku"	218 922
3	"Kapital Bank"	212 290
4	"Atabank"	211 610
5	"Bank Respublika"	119 408
6	"Parabank"	115 214
7	"Accessbank" QSC	69 987
8	"Azərbaycan Beynəlxalq Bankı"	60 920
9	"Expressbank"	59 194
10	"Yapı Kredi Bank (Azərbaycan)"	58 095
11	"Demirbank"	54 526
12	"Azer-Türk Bank"	43 379
13	"Bank Technique"	34 434
14	"Turanbank"	31 983
15	"Bank Standard"	31 448
16	"Nikol Bank"	21 102
17	"Zaminbank"	17 163
18	"Azərbaycan Sənaye Bankı"	17 121
19	"Bank BTB"	16 335
20	"Rəhbərlik"	16 050
21	"Bank of Azerbaijan"	15 036
22	"Bank VTB (Azərbaycan)"	14 960
23	"NBC Bank"	14 579
24	"Amrahbank"	14 278
25	"Caspian Development Bank"	10 082
26	"ACBANK"	5 351
27	"Muğanbank"	4 700
28	"Atrabank"	4 482
29	"PAŞA Bankı"	3 329
30	"Xəliq Bankı"	2 629
31	"AFB Bankı"	1 780
32	"Naxçıvanbank"	842
33	"Kredobank"	629
34	"Bank Silk Vey"	506
35	"Yunayted Kredit Bankı"	326
36	"Dekabank"	286
37	"Günəybankı"	229
38	"Gəncəbankı"	150
39	"Bank Avriasiya"	57
40	"Ziraat Bank (Azərbaycan)"	51
41	"Qafqaz İnkişaf Bankı"	-
42	İran Milli Bankının Bakı filiali	-
43	Pakistan Milli Bankının Bakı filiali	-

1,5 milyarda yaxın istifadəçisi olan facebook sosial şəbəkəsi biznes proseslərinin idarə olunmasında, müştəri təqəbəsinə çıxış əldə etməkdə mühüm rol oynayır. Məhz facebookdan düzgün istifadə etməyi bacaran şirkətlər öz imkanlarını istifadəçilərinə daha rahat çatdırırlar. Bu baxımdan maliyyə sektoru, o cümlədən banklar da istisna deyil. Fins.az Azərbaycan banklarının facebookda nə dərəcədə aktiv olduğunu araşdırıb.

Araşdırma nəticəsində məlum olub ki, ölkədəki 43 bankdan 40-nin facebookda sahifəsi var. Bunların 4-nün izləyicilərinin sayı 200 mini keçir. Gözlənilmədiyi kimi, bankların şəbəkədəki fəallığı onların istehlak kreditləri bazarındaki aktivliyinə uy-

ğundur. Ölkə bankları arasında facebookda ən populyar olan bank "Unibank"dir - onunun facebook sahifəsini izləyicilərinin sayı 247 minə yaxın istifadəçi bəyənib. Populyarlığa görə sonrakı yerləri "Bank of Baku" (218 992 "like"), "Kapital Bank" (212 290 "like") və

"Atabank" (211 610 "like") Bank" və "AFB Bank" kimi möhkəm bankların cəmi bir neçə min izləyicisi var.

"Naxçıvanbank"ın və "Bank Silk Vey"ın izləyiciləri isə mindən də azdır. Ümumiyyətlə, 9 bankın facebook izləyiciləri mindən azdır. 3 bankın isə ümumiyyətlə facebookda sahifəsi yoxdur.

Bunlar "Qafqaz İnkişaf Bankı", İran və Pakistan milli banklarının Bakı filiallarıdır. Ümumiyyətlə, şəbəkədəki aktivliyə görə bankın riteyl və ya korporativ müştərilərlə işləməsinə də hissə etməklər olar. Korporativ banklar adətən izləyicilərinin az olması ilə seçilir. Məsələn, "PAŞA Bank", "Xəliq

Bakıda qadınları soyan şəxs ələ keçdi

Bakıda soyğunçuluqla məşğul olan şəxs tutulub. Lent.az Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 22-də Çəmənəzminli küçəsində yerləşən marketdə Bakı şəhər sakini Lena Əsgərovaya məxsus, içərisində 253 manat olan əl çantasını piştaxtanın üzərindən götürüb qaçan Bakı şəhər sakini, əvvəllər məhkum olmuş 1984-cü il təvəllüdü Ramiz Məhərrəmov tutulub.



Müəyyən edilib ki, o, sentyabrın 17-də F.X.Xoyski küçəsində Bakı şəhər sakini Firuzə Süleymanzadənin əlindən içərisində pul, bankomat və metro kartı olan çantasını alıb qaçıb.

Abşeronda avtomobil piyadanı vurub öldürüb

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 22-də saat 07 radələrində Abşeron rayonunun Atyalı qəsəbəsində Cəlilabad rayon sakini Çingiz Quliyev idarə etdiyi "VAZ-21214" markalı avtomobillə yolu keçən qəsəbə sakini Bəxtiyar Mustafayevi vurub.

B.Mustafayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Elan

Qəbələ rayonu Vəndam kəndində parket fabriki bütün avadanlıqları ilə birlikdə, çox ucuz qiymətə (15000 AZN) təcili satılır.

Tel: 070 335 90 15

Binəqədi-Xırdalan şossesi yaşayış massivi, Respublika Dövlət Yol Polisinin yaxınlığında əlverişli qiymətə 4 sot torpaq sahəsi satılır. 2,5 metr hündürlükdə daş hasarın içərisində, əla yerdə. İşıq, qaz, su 15 m məsafədə yerləşir. Yenilənmiş kanalizasiya xətti, meyvə ağacları var. Yol asfalt-be-ton.

Tel: (050) 614-40-24

Babasil xəstəliyinin ən müasir metodla MÜALİCƏSİ

Almaniyanın məşhur "Karl Etorts" firmasının aparatı ilə Moskva şəhəri proktologiya ETM-də xüsusi hazırlıq keçmiş həkim tərəfindən qansız, ağrısız, yataq rejimi gəzləmədən - lateks həlqə qoyulması.

SƏLİMOV FƏRMAN

Tel: (055) 776-70-34

Elan

Buzovna dairəsində, Daxili Qoşunların yanında 7 sot torpaq satılır. Sotu 7500 AZN.

Əlaqə telefonu: (050) 343-59-72

Evli kişi qaçırdığı 19 yaşlı qızı öldürdü

Törtərdə qətl hadisəsi baş verib. "Report" xəbər verir ki, rayonun 29 yaşlı sakini Zeynalov Fərid İntiqam oğlu bir neçə gün əvvəl evlənmək məqsədi ilə qaçır-dığı 19 yaşlı Qurbanova Tofiqə Məhəmməd qızını öldürüb. Törtər Rayon Prokurorluğundan sayta bildirilib ki, istintaqa məlum olan ilkin məlumatlara görə, F.Zeynalov ailəli olub və qaçır-dığı T.Qurbanovamı birinci həyat yoldaşı ilə yaşadığı evə gətirib.



Onlar bir yerdə yaşayıblar. Bir gün qadınlar arasında mübahisə düşüb. Mübahisə davaya çevrilib. Bu zaman F.Qurbanov qaçır-dığı qızı boğaraq öldürüb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

İtkin düşmüş qadının qətlə yetirildiyi məlum olub

Sumqayıt şəhərində bir say əvvəl qətl törətmiş şəxs tutulub. Daxili İşlər Nazirliyindən (DİN) «Trend»-ə verilən məlumata görə, avqustun 25-də Sumqayıt şəhərində yaşayan Yeganə Mirzəyeva evdən çıxıb, geri qayıtmayıb. Sentyabrın 22-də Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Y.Mirzəyevanın baş nahiyəsində xəsarəti olan, çürüməyə məruz qalmış meyiti tapılıb.



Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münəqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyev tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub.

Şadlıq evinin qarşısında qətl...

Məsələn rayonunda qətl törədilib. Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Şərəfə kəndində yerləşən şadlıq evinin qarşısında qeydə alınıb. Kənd sakini Salman Qurbanov arasında yaranmış mübahisə zəminində həmkəndlisi İntizar Rzayevi bıçaqlayaraq öldürüb. Hadisəni törədən S. Qurbanov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.



Sərhəddən narkotik maddə keçirmək istəyən qadın tutuldu

Azərbaycanlı qadının narkotiki daxili orqanında gömrük nəzarətindən gizlətmək cəhdi baş tutmayıb. Dövlət Gömrük Komitəsinin (DGK) «Trend»-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Kəmalə Məmmədovanın üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı ondan 3 ədəd bükümdə, ümumi xalis çəkisi 17,99 qram olan narkotik vasitə - heroin aşkar olunub.

İlkin araşdırma zamanı K.Məmmədova izahatında bildirib ki, aşkar edilən narkotik maddə onunla eyni tarixdə İrandan Azərbaycana piyada gələn qayını Elman Vəliyevə məxsusdur. Öz növbəsində, E.Vəliyev aşkar edilən heroinin həqiqətən də ona məxsus olduğunu, onu İrandan əldə etdiyini və qardaşının həyat yoldaşı K.Məmmədovaya onu daxili orqanında gizlədərək gömrük sərhədini keçməsinə məsləhət gördüyünü etiraf edib.

Bakıda ağır qəza: 17 yaşlı oğlan öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Badamdar şossesi ilə 20-ci sahə istiqamətində hərəkətdə olan "Mitsubishi Pajero" markalı 99 FJ 658 nömrə nişanlı avtomobil idarəetmənin çıxıb və aşıb. Nəticədə avtomobil sürücüsü, 1998-ci il təvəllüdü Babazadə Kamran Alim oğlu hadisə yerində ölüb. Sərişin, 1997-ci il təvəllüdü Tağıyev Vüqar İlham oğlu isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.

Kişilər!!! Axırmıçı şans!!!

İsrail təbabəti tətbiq edilir!

Əgər Sizə nə Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməyibsə, onda yaxşı insanlara, aşağıdakı xəstəlikləri, keyfiyyətli, qısa müddətlə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- * Cinsi zəiflik, meyilin və ereksiyanın azalması tam impotensiyədək (yaşdan və səbəbdən asılı olmayaraq)
- * Cinsi marağın və cinsi aktların azalması
- * Vaxtıdan tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Prostatitlər. Prostat vəzin böyüməsi və ya kiçilməsi
- * Prostat adenomasi (vəzidə düyünlərin amala gəlməsi)
- * Cinsi vəzilərin-xayaların böyünməsi və ya kiçilməsi
- * Qasıq-xayalıqda sızılı, küt və ya kəskin ağrılar
- * Əvvəldən xarici cinsi üzvün balaca olması
- * Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- * Cinsi üzvün düyünlə birdən öyilməsi (Peyroni xəstəli.)
- * Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkişafsızlığı
- * Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- * Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- * Yuxusuzluq və yuxu pozuntuları
- * Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- * Sidik aktlarının çətinlikləri və tutulmaları
- * Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- * Zöhrəvi xəstəliklərdən sonra qalqlar və ağrılaşmalar
- * Saçların bütün formalatda tökülməsi. Sızanaqlar
- * Yuxuda iken və yuxudan qalxanda qan təzyiqinin yüksək qalması
- * Boyun, baş, bel, ayaq ağrıları və osteoxondroz
- * Onurğa sütununun yırtığı, qulunların dərmansız müalicəsi

Həkim qəbulu və həkimə zəng etmək saat 11.00-dan sonra Tel: (012) 437-88-05; (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com doktor Vaiz Səmədov.

Rəsmi geyimli nəqliyyat müfəttişlərinin, həmçinin Nəqliyyat Nazirliyinin mülki geyimdə olan qoçularının sürücülərin başına açdığı oyunlar haqda dəfələrlə yazılıb. Lakin problem nəinki həll edilməyib, hətta əvvəlkindən də pis vəziyyət yaranıb. Məsələn, paytaxtın "20 Yanvar" metro stansiyası yaxınlığındakı magistral yolda mülki geyimli şəxslər nəqliyyatın hərəkətinə "nəzarət edirlər".



Ziya Məmmədovun qoçuları "mütəşəkkil dəstə" yaradıb

"20 Yanvar" dairəsində Nəqliyyat Nazirliyinin "vorzakonları" peyda olub



Üzərlərində kim olduqlarını bildirecək heç bir nişan olmasa da, onlar müfəttişlərdir. "20 Yanvar" metro stansiyası yaxınlığında müşahidə apararkən çox acınacaqlı halların şahidi olduq. İdmançı görkəmində olan bu şəxslər "Azərsu" ASC-nin binası qarşısında, həmçinin Sumqayıta işləyən maşınların dayanacağına dayanır, taksi sürücülərinə qəfil hücumlar edirlər. Onlar həmin ərazidə özlərinin nəzarətində olan, onlara "haqq" verən taksi fəaliyyəti göstərən sürücülərdən başqa kimsənin sənişin götürməsinə və ya düşürməsinə imkan vermir. Lakin özlərinin razılaşdıqları sürücülərin həmin ərazidə asanlıqla sənişin götürməsinə və dayanacaq kimi istifadə etməsinə icazə verirlər.

Qeyd edək ki, əvvəllər "20 Yanvar" istiqamətində gələn marşrutlar metronun yaxınlığında sənişinləri düşürürdülər. Bu isə tıxac yaranmasına səbəb olurdu. Tıxacın qarşısını almaq məqsədilə marşrut avtobuslarının dayanacağına həmin ərazidən köçürüldü, avtobusların həmin ərazidə sənişin götürməsinin qarşısı alındı. Lakin bu qaydanın tətbiqi çox çəkmədi, hazırda həmin dayanacaqlarda taksi sürücüləri müştəri gözleyir. Təəccüblü

olan bir məqam da odur ki, nəqliyyat müfəttişlərinin himayəsində olmayan kənar taksi sürücüləri həmin ərazidə nə müştəri götürə, nə də avtomobilini park edə bilir. Müşahidə apardığımız zaman da taksi sürücülərinin həmin ərazidə sənişin düşürmək istəyərkən mülki geyimdə olan müfəttişlərin təzyiqi ilə qarşılaşdığını şahidi olduq. Bəs görəsən, kənar sürücülərin avtomobili bir

neçə dəqiqəlik saxlamasını qanunsuz hesab edən nəqliyyat müfəttişləri 2-3 cərgə ilə dayanan, tıxac səbəb olan taksilərin fəaliyyətinə niyə göz yumur?

Biz ərazidə olduğumuz zaman mülki geyimli şəxslərin magistral yolun ortasında taksi sürücüsü ilə mübahisəsinin şahidi olurduq. İdman geyimində olan iki şəxs və müfəttiş geyimində olan nazirlik nüma-

yəndəsi sürücü ilə mübahisə edirdi. Onlara yaxınlaşıb kim olduqlarını öyrənməyə çalışdıq. Müfəttiş geyimində olan şəxs özünü təqdim etsə də, mülki geyimli olan iki şəxsdən biri vəsiqəsinin vaxtı bitdiyini, digəri isə olmadığını dedi. Mülki geyimdə olmalarının səbəbini soruşduqda isə sualdan yayınmağa çalışdılar. Nəqliyyat müfəttişi isə burada qeyri-qa-

nuni fəaliyyət göstərən taksi sürücülərinin saxlayıb, onlara müvafiq cerimələr tətbiq etdiyini bildirdi.

Məsələ ilə bağlı taksi sürücüsü ilə həmsöhbət olduq. Adının çəkilməsini istəməyən sürücü nəqliyyat müfəttişlərinin yanında olan şəxsləri sürücüləri qorxutmaq üçün xidmətə buraxdıqlarını dedi: "Sürücülər bu ərazidə taksi saxlayarkən müfəttişlərlə mübahisə edir, haqqını tələb edir. Bu zaman həmin mülki geyimlilər taksi sürücülərinə hədə-qorxu gələrək istədiklərinə nail olurlar. Özlərini "vorzakon" kimi aparan mülki geyimlilər nəqliyyat müfəttişlərinin sözünün keçmədiyini məqamda hərəkətə keçirlər".

Burada bir neçə dəqiqə müşahidə apararaq, sürücünün dediyi halların dəfələrlə təkrarlandığını şahidi olduq.

□ **M.MƏCİDLİ**
Fotolar müəllifindir



Oğuzda qadının müəmmalı ölümü

Yaxınları Aynur Hüseynovanın üstünə benzin tökülüb yandırıldığını bildirir

Oğuz rayon sakini 16 yaşlı Aytac Hüseynova anası Aynur Hüseynovanın bu il avqustun 19-da müəmmalı ölümü ilə bağlı mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, A. Hüseynova bildirib ki, anası qətlə yetirilib: "Atamın birinci həyat yoldaşı Rübabə Hüseynova anamın üstünə benzin tökərək yandırdı".

Aynur Hüseynovanın bacısı Xatirə Mürsəlova da rayonun Sincan kəndində yaşayan bacısının qətlə yetirildiyini iddia edib. Onun sözlərinə görə, A. Hüseynova ölüm ayağında hadisənin necə baş verdiyini ona danışdı: "Bacım 9 gün xəstəxanada qalandan sonra dünyasını dəyişdi. O dedi ki, Rübabə bacımın üzərinə benzin tökərək yandırdı. Həmin vaxt Rübabənin oğlu da orada olub. Rübabə daha əvvəl bacımı dəfələrlə hədələyib. Bizə bildirdilər ki, guya bacım kömür quyusuna düşüb".

X.Mürsəlova hadisə ilə bağlı indiyədək heç kimin məsuliyyətə cəlb olunmadığını deyib. O, faktın araşdırılması üçün İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanovaya, baş prokuror Zakir Qaralova müraciət edib.

Rübabə Hüseynovanın oğlu Məhəmməd Hüseynov isə jurnalistlərə açıqlamasında bildirib ki, A. Hüseynova özü-özünü yandırdı: "Atamla söhbət edirdim, analığım bizim danışığımızı səhv anladı, atama etirazını bildirdi və aralarında mübahisə yarandı. Atam ona söhbəti səhv anladığını deyərək, sakitləşdirməyə çalışdı. Daha sonra analığım tövləyə girdi və biz qışqırtı səsinə gələndə gördük ki, o, özünü yandırdı. Atamla mən ona kömək etdik və Oğuz Rayon Xəstəxanasına apardıq. Sonra oradan Bakıya göndərildi, Bakıda xəstəxanada dünyasını dəyişib".

Biləcəri sakinləri kanalizasiya suları içində "üzür"

Ətrafda yaşayan onlarla ailənin yoluxucu xəstəliklərə tutulması ehtimalı böyükdür

Binəqədi rayonu Biləcəri qəsəbəsi, Ordubadi küçəsinin sakinləri illərdir ki, aidiyyəti qurumların səhlənkarlığı ucbatından antisənitarlığa şəraitdə yaşayırlar. Buna səbəb isə küçələrindən keçən kanalizasiya kanalıdır.

Həmin kanalın üstü açıqdır. Və ətrafda olan yaşayış evlərinin, işə obyektlərinin bütün kanalizasiya və tullantı suları buraya axıdılır. Yaxınlıqda kanalizasiya xətti var. Lakin onun da bütün suları çəkməyə gücü çatmır.

Sakinlər məsələ ilə bağlı rayon icra hakimiyyətinə və digər dövlət qurumlarına müraciət ediblər. Amma heç bir

fayda verməyib. Musavat.com-un əməkdaşına danışan məhəllə sakinləri problemin 10 ildən çoxdur davam etdiyini bildirdilər: "Bu kanal kanalizasiya üçün nəzərdə tutulmayıb. Amma hər kəs öz xəttini buraya birləşdirib. Özünüz də hiss edirsiniz. Pis qoxudan burada dayanmaq olmur. Biz 10 ildən çoxdur ki, bu şəraitdə yaşayırıq. Burada torpaq alıb, ev

tikən hər kəs peşman olub. Çünki bu kanalizasiya yaşamağa imkan vermir. Hər yere şikayət etmişik. Zəng edirik, məktub yazırıq... Faydası yoxdur. Dövlət hər yerə pul ayırır. O pulları bu məmurlar sağa-sola xərcləyirlər. Asfalt çəkirlər, 2 gün sonra yenə oranı qazıb, bir də asfalt çəkirlər. Və bu kimi artıq xərclər... Amma buradakı problemi həll edən olmur".

Şikayətçilər deyirlər ki, bu kanaldan axan çirkab sular evlərinə bərhad hala salır: "Kanalın içində hər şey var. İlan, əqrəb, siçovul... Hamısı da camaatın evinə gedir. Neçə dəfə həyətdə ilan öldürmüşəm. Kanal dolur, daşır. Ya bu formada, ya da torpağın altı ilə evlərə axır. Biri var təmiz su, biri də var kanalizasiya suyu. Qonşuların bəziləri evlərini təzə təmir ediblər. Amma nəmişlik ucbatından evlərin divarları bərhad hala düşüb. Buna görə kim cavab verəcək? İndiki dövrdə ev təmir

etmək asandı? Camaat "N" qəder xərc çəkib. Hava isti olanda buradan elə iy gəlir ki, küçəyə çıxıb bilmirik. Qapıları, pəncərələri bağlayırıq, çölə çıxırıq. Çünki elə bir üfunət iyi gəlir ki, elə bil havaya zəhər buraxıblar. Hər tərəfə "Təmiz Bineqədi" yazıblar. Yalandan yolun sağını-solunu bəzəyiblər. Prezident keçəndə elə bilsin ki, hər tərəf yaxşıdır. Amma arxa küçələrdən xəbəri yoxdur. Səsimiz ona getmir. Sərişətsiz məmurlar öz işlərini görmək əvəzinə, boş-boş oturublar".

Məhəllə sakinləri problemin həll olunması üçün yeni kanalizasiya xəttinin çəkilməsini tələb edirlər: "Buraya tökülən təkə kanalizasiya deyil. Kimin əlinə nə gəlsə, atırlar buraya. Kanal həm də zibixana kimi istifadə edilir. Uşaqları çölə buraxıblar. Kanaldan ilan çıxıb, uşağı vurur deyər qorxuruq. Və ya uşaq özü kanala düşə bilər. Bu problemin birçə həlli yolu var. Bu kanal ləğv edilməli, normal, qaydalara uyğun şəkildə qalın borularla kanalizasiya xətti çəkiləlidir".

Problemlə bağlı Bineqədi Rayon İcra Hakimiyyətinə



rəsmi sorğu göndərdik. Amma cavab alacağımıza çox da inanmırıq. Çünki rayonla bağlı bundan öncəki yazılarımız zamanı da sorğular gön-

dərmişdik. Və onların heç birinə hələ də cavab verilməyib.

□ **Məhəmməd TÜRKMƏN**
Fotolar müəllifindir



MÜSAVAT

Son səhifə

N 212 (6240) 24 sentyabr 2015



Xiyarın faydası haqda bilirsinizmi?

Xiyar gündəlik ehtiyacınız olan bir çox vitaminlə zəngindir. Xiyarın tərkibində B1, B2, B3, B5, B6, C vitaminləri, folik turşu, kalsium, dəmir, maqnezium, fosfor, kalium və sink var. Günortadan sonra yorğunluq hissetdiniz? Qəhvəni, çayı, soyuq içkiləri bir kənara qoyun və bir xiyar yeyin. Xiyar yaxşı B vitaminləri və karbohidratlar qaynağıdır, buna görə də yediğiniz zaman yorğunluğunuzu qısa bir müddətdə ortadan qaldırır. Duş və ya duşdan sonra aynanızın buğlanması şikayətinizi? Bir xiyar dilimini götürüb aynanı ovun. Həm buğlanma yox olacaq, həm aynanız parıldayacaq, həm də hamamınız təzələləcək.

Xiyar qırıqlara da yaxşı təsir edir. Xüsusilə də göz ətrafındakı qırıqlarda daha çox effektivdir. Pəhriz saxlayanlar, aclığınızı ortadan qaldırmaq istəyirsiniz? Xiyar yeyin. Ayaqqabı boyanız qurtarıb? Təzə kəsilmiş xiyarla ayaqqabınızı silin. Tərkibində olan kimyəvi maddələr ayaqqabınıza həm möcüzəvi parlaqlıq verəcək, həm də dərin su keçirməz hala gətirəcək. Özünüzü gərgin, əldən düşmüş hiss edirsiniz? Bir tas qaynar suyun içinə bütün xiyarı incə dilimlərə bölərək əlavə edin. Tası da özünüz otaqda uyğun bir yere qoyun. Xiyardakı kimyəvi maddələr qaynar suda reaksiyaya girəcək və suyun buxarı ilə birlikdə özünüzü otağa gözəl bir ətir yayılacaqdır.

Dar ağacında dik durmadığı üçün asılmadı

Pakistan belindən aşağısı iflic olan məhkumun edam edilməməsi xəbərindən danışır. Yeriyə bilməyən və əlil arabasında gözdürülən Abdul Basit dar ağacına çıxarılarək ayaqda dura bilmədiyi üçün edam edilməyib. Bu məsələnin mütəxəssisləri edam ediləcək şəxsin dar ağacında dik durmasının ən önəmli şərt olduğunu deyiblər. 43 yaşlı Basitin vəkil həbsxana işçilərinin onu necə edam edəcəklərinə qərar verə bilmədiyi üçün edamdan vaz keçdiklərini deyiblər.



Abdul Basit 6 il əvvəl həbsə düşüb və xəstələndiyi üçün iflic vəziyyətində qalıb. İnsan haqları quruluşları xəstə bir adamın asılmasının zalım bir

iş olduğunu açıqlayıblar. Pakistanın insan haqları quruluşları Basitin əfv edilməsini tələb edib.

Damarları təmizləyən qidalar

- 1. Yaşıl çay** - yaşıl çay damarlar üçün zərərli olan oksidativ stressi azaldır və damarları təmizləyir.
- 2. Açaı üzümü** - Cənubi Amerikanın yaşıl meşələrində bitən bu giləmeyvə xolesterolu azaldaraq qanın damarlarda hərəkətini tənzimləyir, qan-damar sistemi və ürək üçün faydalı hesab olunur
- 3. Darçın** - gündə 1 çay qaşığı toz darçın qəbul etmək qandakı yağları 26%-ə qədər azaldır.
- 4. Badam** - E vitamini, doymamış yağlar və liflərlə zəngin olan badam tərkibindəki antioksidantlar sayəsində damarları təmizləmək xüsusiyyətinə malikdir.
- 5. Sarıkök** - Sarıkök damarları təmizləmək üçün ən faydalı ədviyyat hesab olunur.
- 6. Quşqonmaz** - Quşqonmaz damarlardakı gərilməni azaldaraq qanın axışını sürətləndirir.



Ən çox nifrət edilən adam

Hazırda ən çox AIDS xəstələri tərəfindən istifadə edilən və 63 ildir satışda olan "Daraprim" adlı dərmanın Amerika satış haqlarını alan şəxs qiymətini yüzə 5 min dəfə artırıb. "Turing" əczaçılıq adlı şirkətin 32 yaşlı müdiri Martin Şkrelı bir anda dünyanın ən nifrət etdiyi adama çevrilib. Parazitlərin səbəb olduğu toxoplazmosis xəstəliyinin müalicəsində istifadə edilən dərmanın qiyməti 13,50 dollardan 750 dollara qalxıb. Biznesmenlərin xeyri üçün bu addımı atdığı deyən M.Şkrelı dərman qiymətlərinin xəstələr tərəfindən deyil, sığorta şirkətlər tərəfindən ödənildiyini də bildirib. Dərman şirkətinin sahibi olan şəxs hər kəsin nifrətini qazansa da dərmanlardan gələn gəlirlə daha güclü bir dərman hazırlayacağını ifadə edib. AIDS xəstələrini təmsil edən dərnhəklər və amerikalı siyasətçilər biznesmenin yalan söylədiyini dilə gətiriblər.



QOÇ - Yalnız maliyyə məsələlərinin həllində uğur qazana bilərsiniz. Hansısa riskli hərəkət və ya yeni işə başlamağa uğursuzdur. Ailə üzvlərinizlə, dostlarınızla mübahisəyə yol verməyin.



BUĞA - Planetlərin bürcünüzdəki müsbət düzümü bu təqvim romantik tərzdə başa vuracağınıza dəlalət edir. Ən azı iki istiqamətdən sevincdirici xəbər ala bilərsiniz. Saat 19-21 aralığında işə ehtiyatlı olun.



ƏKİZLƏR - Uğurlu gün hesab etmək olar. Ötən on gündə yaşadığınız gərginlik xeyli səngiyəcək. Günün ikinci yarısında maraqlı görüş və qonaqlıqlarda iştirakınız da gözlənilir. Məğrur olun.



XƏRÇƏNG - Sağlamlığınızla bağlı əmələ gəlmiş problemləriniz azalacaq. Amma günün birinci yarısında daha çox istirahət etməlisiniz. Nahardan sonra işə varlanma ehtimalınız mümkündür.



ŞİR - Ulduzlar ayın ən uğurlu günlərindən birini yaşayacağınızı bəyan edir. Bir tərəfdən şəxsi işlərinizdə müsbət dönüş baş verəcək, digər tərəfdənse perspektivli təklif alacaqsınız.



QIZ - Səbəbsiz narahatlığınızı dəf etmək üçün yeni mühitdə, yeni insanlar arasında olmağınız məsləhətdir. Bu səbəbdən qonaq getməyə hazırlaşın, Səhhətinizə də fikir verin.



TƏRƏZİ - Bu gün bürcünüzün "hakimiyyət kürsüsündə" əyləşməsi qarşınızda ciddi seçim qoyacaq. İndi konkret addım atmaq yox, yalnız götür-qoy etmək lazımdır. Yeni əlaqələrə işə can atmayın.



ƏQRƏB - Yaxşı olar ki, əsas vaxtınızı istirahətə həsr edəsiniz. Yeni əməkdaşlıq haqqındakı planlarınızı müvəffəqiyyətlə başa vurmaq istəyirsinizsə, yaxşı-yaxşı götür-qoy edin. Səfərə çıxmaq daha maraqlıdır.



OXATAN - Təxminən saat 14-ə qədər istirahət etməyiniz məsləhətdir. Onsuz da həmin ərəfədə hansısa ciddi bir iş görməyiniz çətin-dir. Sonrakı müddətdə işə əksinə, aktivliyinizi artırmalısınız.



OĞLAQ - Qarşınızda sürpriz dolu bir təqvim dayanıb. Odur ki, passivlik göstərməməli, bütün enerjinizi nəzərdə tutduğunuz planların həlli istiqamətinə yönəltməlisiniz. Axşam mübahisədən çəkinin.



SUTÖKƏN - Ruhunuzu bürüyən gərginliklə mübarizədə daxili rahatlığınızı bərpa edə biləcəksiniz. Bunun üçün maraqlı ünvanlarda olmağınız da vacibdir. Qlobal məsələləri məhz bu gün planlaşdırın.




BALIQLAR - Ətrafınızdakıların sizi lazımcınca başa düşməməsi səbəbindən ovqatınız aşağı ola bilər. Amma reallığa obyektiv qiymət verməklə çıxış yolu tapa bilərsiniz. Həmkarlarınızla mülayim davranın.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Sığorta üçün arvadını uçurumdan atdı

Amerikanın Kolorado ştatında yaşayan Harold Henthorn sığortadan pul almaq üçün arvadını öldürdüyü üçün həbs edilib. Evliliyinin 12-ci ildönümündə arvadını uçurumdan atan Harold ikinci dəfə eyni şəkildə cinayət işləməkdə ittiham olunur. Çünki Haroldun birinci arvadı da 1995-ci ildə naməlum şəkildə həyatını itirmişdi. Polislərin sözlərinə görə, Sandra Lynn Henthorn adlı qadının şübhəli ölümü ilə Toni Henthornun ölümü arasında qəribə bənzərlik var. Mütəxəssislərin sözlərinə görə, Harold Henthorn bir daha heç bir qadına zərər verməyəcək və həyatının geri qalanını dəmir barmalqlıqlar arxasında keçirəcək.



Səhifəni hazırladı: ŞAHNAZ

Təsisçi: Rauf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYGAN

e-mail adres: yenimusavat@mail.ru

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı məhəllə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elsad MƏMMƏDLİ

Lisensiya N: B 114
SAYI: 5.300